

1. İqtisadi münasibətləri tənzimləyən hüquqi tənzimləmə metodlarının növləri hansılardır?
  - xüsusi və spesifik;
  - ✓ ümumi və xüsusi;
  - Ümumi və normativ;
  - Xüsusi və dispozitiv;
  - spesifik və imperativ
2. İmperativ və dispozitiv metodlar iqtisadi hüquq baxımından hesab edilir?
  - birgə metodlar
  - ✓ xüsusi metodlar
  - ümumi metodlar
  - ali metodlar
  - fərdi metodlar
3. Aşağıdakılardan hansı iqtisadi hüquq hesab edilmir?
  - büdcə hüququ
  - ✓ ekstradisiya hüququ
  - sahibkarlıq hüququ
  - ticarət hüququ
  - maliyyə hüququ
4. İqtisadi və hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab edilən aşağıdakılardan hansıdır?
  - təsərrüfat hüququ
  - ✓ iqtisadi hüquq
  - prosessual hüquq
  - cinayət hüququ
  - mülki hüquq
5. R.Kouzun elmi dövriyyəyə daxil etdiyi kateqoriya hansıdır?
  - transfer xərcləri
  - ✓ transmissiya xərcləri
  - transformasiya xərcləri
  - transaksiya xərcləri
  - dövlət xərcləri
6. A.Kornauzer hüququn tətbiqi zamanı iqtisadiyyatın əsas götürülməsini nəyin mənbəyi hesab edirdi?
  - göstəriş hipotezinin
  - ✓ davranış hipotezinin
  - təlimat hipotezinin
  - tətbiqat hipotezinin
  - iradə hipotezinin
7. R.A. Poznerin tədqiqatları hansı sahədə həyata keçirilmişdir?
  - cinayət hüququ
  - ✓ iqtisadi hüquq
  - maliyyə hüququ
  - beynəlxalq hüquq
  - sosial müdafiə hüququ
8. Neoinstitutsionalizm nəzəriyyəsinə əsasən “Mülkü hüquq” nəzəriyyəsinin xüsusi bir istiqaməti hesab edilən hansıdır?

- inzibati hüquq
- ✓ iqtisadi hüquq
- rəqabət hüququ
- pressensial hüquq
- mülkiyyət hüququ

9. “İqtisadi hüququn” “Mülkü hüquq” nəzəriyyəsiindən ayrılan bir istiqamət olması hansı nəzəriyyəyə məxsusdur?

- liberalizm
- ✓ neoinstitusionalizm
- monetarizm
- marksizm
- klassizm

10. Təkrar istehsalın fazalarında baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu hesab edilir?

- istehsal hüququ
- ✓ iqtisadi hüquq
- mülkü hüquq
- kommersiya hüququ
- rəqabət hüququ

11. İctimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemi necə xarakterizə olunur?

- iqtisadi idarəetmə
- ✓ hüquqi tənzimlənmə
- hüquqi mühafizə sistemi
- hüquq sisteminin ipi
- iqtisadi sistemin hüquqi əsası

12. İnsanların fəaliyyətinin istiqamətini müəyyən edən təsir aşağıdakılardan hansıdır?

- iqtisadi təsir
- ✓ hüquqi təsir
- hüquqi adətlər
- prezidentlər
- əxlaq normaları

13. Hüquqi dövlətdə münasibətlərin tənzimlənməsi üçün yeganə vasitə nədir?

- hüquqi adətlərdir
- ✓ hüquqdur
- ənənədir
- qanunlardır
- məhkəmə prezidentidir

14. Aşağıdakılardan hansı iqtisadi hüquq deyil?

- sahibkarlıq hüququ
- ✓ prosessual hüquq
- vergi hüququ
- gömrük hüququ
- maliyyə hüququ

15. İqtisadi hüququn ilkin rüşeymləri formalaşmışdır?

- Sovet hüququnda
- ✓ Roma hüququnda
- Müsəlman hüququnda
- Kilsə hüququnda

- Kontinental hüquqda

16. Elmi dövriyyəyə “transaksiya xərcləri” kateqoriyasını kim daxil etmişdir?

- L.A. Kornauzer
- ✓ R. Kouz
- R.A. Pozner
- P. L. Samuelson
- C.M. Keyns

17. Hüququn tədqiqi zamanı “davranış hipotezi”nin mənbəyi kimi iqtisadiyyatın əsas götürülməsi fikri kimə məxsusdur?

- C.M. Keynsə
- ✓ L.A. Kornauzerə
- P. L. Samuelsona
- R.S. Kouza
- R.A. Poznerə

18. “İqtisadi hüquq” sahəsində ilkin tədqiqatlar kimə məxsusdur?

- A. Smitə
- ✓ R.A. Poznerə
- A. Marşala
- D. Rikardoya
- C.M. Keynsə

19. Neoinstitutsionalizm nəzəriyyəsi baxımından «İqtisadi hüquq» hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir?

- “Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- “İnzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- “Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- ✓ “Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

20. Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər?

- dövlətin idarəetmə mexanizminin əsasıdır
- ✓ ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir
- iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
- iqtisadiyyatın mühafizə olunmasıdır
- yalnız bir sahədə həyata keçirilən tədbirlərdir

21. İqtisadi hüquq baxımından hüquqi təsir necə xarakterizə edilir?

- insanların hüquqi statusunu müəyyən edir
- ✓ insanların fəaliyyətinin istiqamətini müəyyən edir
- iqtisadi cinayətkarlığa sövq edir
- haqsız rəqabəti şərtləndirir
- insanlar arasında diskriminasiya yaradır

22. İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması hansı vaxtdan etibarən iqtisadçıların diqqətini cəlb etmişdir?

- 18-ci əsrdən
- ✓ 20-ci əsrin ikinci yarısından
- 18-ci əsrin sonlarından
- Böyük durğunluq illərindən
- 20-ci əsrin əvvəllərindən

23. Dövlət idarəetmə orqanları ilə hüquqi şəxslər arasında yaranan münasibətlər hesab edilir?

- prosessual hüququn predmeti
- mülkü hüququn predmeti
- ✓ hüquqi tənzimlənmənin predmeti
- müəssisənin təşkilatının predmeti
- iqtisadi nəzəriyyənin predmeti

24. Ayrı-ayrı fərdlərin davranışı ilə yanaşı hüquqi sistemdə təsir göstərən hansıdır?

- hüquqi sistem
- sosial sistem
- ✓ iqtisadi sistem
- elmi sistem
- nəzarət sistemi

25. Fərdlərin davranışına və onlar vasitəsi ilə də bütövlükdə iqtisadi sistemə təsir göstərən aşağıdakılardan hansıdır?

- Beynəlxalq sistem
- iqtisadi sistem
- ekosistem
- ✓ hüquqi sistem
- dövlət sistemi

26. İkitərəfli qarşılıqlı təsirlə bağlılıq hansı sistemlərə aiddir

- ekoloji və hüquqi sistemlərə
- texniki və hüquqi sistemlərə
- iqsadi və ənənəvi sistemlərə
- hüquqi və nəzarət sistemlərinə
- ✓ iqtisadi və hüquqi sistemlərə

27. Müasir dövrdə beynəlxalq iqtisadi hüquq necə xarakterizə olunur?

- vahid iqtisadi sistemin formalaşması sahəsində dövlətlərarası və digər
- siyasi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyekt-lərlə olan
- ticarət fəaliyyəti sahəsində dövlətlərarası və digər subyekt-lərlə olan
- ✓ iqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyekt-lərlə olan
- iqtisadi integrasiya sahəsində dövlətlərarası və digər subyekt-lərlə olan

28. İqtisadiyyatın hüquqi tənzimlənməsində istifadə olunan hüquq normaları elə ol-malı-dır ki,...

- iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olsun
- iqtisadi münasibətlərin iştirakçılarına qarşı qərəzli olsun
- ✓ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olmasın
- iqtisadi münasibətlərin iştirakçılarına qarşı birdəfəlik təsiri olsun
- iqtisadi münasibətlərin iştirakçılarına qarşı təsir gücü olmasın

29. Ümumi metod kimi hüquq tətbiqetmənin mahiyyəti necə xarakterizə olunur?

- iqtisadi münasibətlərin tənzimlənməsində prezidentlərin vasitə kimi tətbiq edilməsi
- iqtisadi münasibətlərin tənzimlənməsində dövlət iradəsinin vasitə kimi
- ✓ iqtisadi münasibətlərin tənzimlənməsində hüqu-qun vasitə kimi tətbiq edilməsi
- iqtisadi münasibətlərin tənzimlənməsində parlament hakimiyyətinin vasitə
- iqtisadi münasibətlərin tənzimlənməsində adətlərin vasitə kimi tətbiq edilməsi

30. İqtisadi subyektlərin fəaliyyətinin ümumi qaydaları, prinsipləri və onların reallaşma mexanizmləri aşağıdakılardan hansı ilə müəyyən edilir və tənzimlənilir?

- ✓ müvafiq normativ aktlarla
- hökumətin qərarı ilə

- prezident sərəncamları ilə
- bələdiyyə aktları vasitəsilə
- beynəlxalq hüquqla

31. Hüququn iqtisadi təhlilinin mühüm metodoloji aspekti..?

- dövlətin məqsədi kimi ictimai diskriminasiyanın yaradılmasının ilkin şərti
- dövlətin məqsədi kimi sosial ədalətin yüksəldilməsinin ilkin şərti hesab edilir
- dövlətin məqsədi kimi ictimai-siyasi fəallığın yüksəldilməsinin ilkin şərti
- ✓ dövlətin məqsədi kimi ictimai rifahın yüksəldilməsinin ilkin şərti hesab edilir
- dövlətin məqsədi kimi ictimai sabitliyin təmin edilməsinin ilkin şərti hesab edilir

32. “İqtisadi hüquq” kontekstində məsələlərin tədqiqi hüquqşünaslara...?

- ✓ qəbul olunmuş normativ aktlar və hüquq normalarının nəticələrinin təhlili
- dövlətin idarə edilməsi üçün əlverişli əsas yaradır
- hüquq normalarının sistemləşdirilməsində əlverişli əsas yaradır
- normativ aktların qəbulu prosesində əlverişli əsas yaradır
- normativ aktların formalaşdırılması zamanı əlverişli əsas yaradır

33. “İqtisadi hüquq” kontekstində məsələlərin tədqiqi iqtisadçılara...?

- hüquq mühafizə orqanlarının fəaliyyətinin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin müəyyənəşdirilməsi prosesində əlverişli əsas yaradır
- beynəlxalq sisteminin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
- hüquq normalarının cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
- ✓ hüquq sisteminin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
- iqtisadi inteqrasiyanın cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin

34. İqtisadi nəzəriyyələr sistemində mövcud olan hüququn iqtisadi nəzəriyyəsi öz predmetinə görə hansı nəzəriyyəyə kifayət qədər yaxındır?

- neokəynsçilik
- neomonetarizm
- neoklassizm
- ✓ neoinstitusionalizm
- neoliberalizm

35. Aşağıdakılardan hansı hüququn iqtisadi təhlilini şərtləndirən məqam deyil?

- iqtisadçılar mürəkkəb qarşılıqlı əlaqələrin digər təhlilçilər tərəfindən nəzərə
- iqtisadi təhlil bir çox qüvvədə olan hüquq normalarının əsaslandırılması üçün
- iqtisadçılar iqtisadi səmərəlilik problemini müzakirə edərək ədalətlik, dəqiqlik və s. bu kimi məsələlər üzrə ənənəvi mülahizələrdən uzaqlaşır
- ✓ hüquqşünaslar üçün iqtisadi sistemin fəaliyyət qanunlarının öyrənilməsinin
- iqtisadi yanaşma hüquqi təhlildə bir o qədər rast gəlinməyən hüququn ayrı-ayrı

36. Kouz teoreminə əsasən?

- əgər inzibati hüquq tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabədirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
- əgər cinayət hüquq tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabədirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
- ✓ əgər mülkiyyət hüquq tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabədirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
- əgər beynəlxalq hüquq tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabədirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
- əgər əmək hüquq tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabədirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər

37. İqtisadi sferada hüquqi tənzimləmə tətbiq edilən münasibətlərin aşağıdakı forması yoxdur?

- müəssisənin daxili təşkilinin şərtlərini və qaydalarını müəyyən edən iqtisadi
- iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər
- ✓ bütün iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətlərinin qadağan olunması
- dövlətin idarəetmə orqanları ilə fiziki və hüquqi şəxsləri arasında yaranan
- iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər

38. İqtisadi sistem....?

- yalnız iqtisadiyyata təsir göstərir
- hüquq mühafizə sisteminə təsir göstərir
- ölkənin statusunu müəyyən edir
- yalnız fərdlərin davranışına təsir göstərir
- ✓ həm fərdlərin davranışına, həm də müvafiq olaraq hüquqi sistemə təsir göstərir

39. Hüquqi sistemi...?

- yalnız fərdlərin davranışına təsir göstərir
- yalnız iqtisadiyyata təsir göstərir
- ölkənin statusunu müəyyən edir
- hüquq mühafizə sisteminə təsir göstərir
- ✓ fərdlərin davranışına, onlar vasitəsilə də bütövlükdə iqtisadi sistemə təsir göstərir

40. Müasir dövrə qədər formalaşmış iqtisadi və hüquqi sistemlər bir-biri ilə necə bağlıdır?

- heç bir əlaqələri mövcud deyil
- iqtisadi sistemin formasında asılıdırlar
- hüquq iqtisadi sistemi formalaşdırır
- ✓ iki tərəfli qarşılıqlı təsirlə bağlıdır
- birtərəfli təsirlə əlaqəyə malikdirlər

41. Hüququ vasitə kimi istifadə edərək iqtisadi münasibətləri tənzimləyən hansı metoddur?

- spesifik;
- ✓ ümumi;
- imperativ;
- xüsusi;
- dispozitiv

42. Hüquqi tənzimləmənin xüsusi metodlarının növləri

- spesifik və direktiv;
- spesifik və muxtar
- dispozitiv və muxtar;
- ✓ direktiv və muxtar;
- direktiv və imperativ;

43. 1. İqtisadi hüquq, hansı proseslərdə baş verən münasibətləri tənzimləyən hüquq normalarının məcmusu kimi xarakterizə olunur?

- iqtisadi davranışlarda;
- ✓ istehsal, bölgü, mübadilə, istehlak;
- iqtisadiyyat və hüququn qarşılıqlı əlaqələrində;
- müəssisələrin təşkili prosesində
- iqtisadi subyektlərin ehtiyac və maraqlarına müvafiq olan proseslərdə;

44. İqtisadi hüquq sahəsində tədqiqatlar aşağıdakılardan hansı ilə əlaqədardır?

- fəlsəfə nəzəriyyəsi ilə
- ✓ institusional iqtisadiyyatla
- transformasiya nəzəriyyəsi ilə
- konstitusiya sistemi ilə

- riyazi-məntiq ilə

45. Dövlətin müvafiq iqtisadi insitutları hesab olunur?

- hüquqi sistemi formalaşdıran element
- ✓ hüquqi tənzimlənmə subyekti
- hüquqi tənzimləmə aləti
- hüquqi müdafiə təminatı
- hüquqi tənzimləmə sistemi

46. Hüquqi ənzimlənmənin institutsionalizm bir istiqaməti hesab edilməsi hansı kontekstdə qəbul olunur?

- sosial cəmiyyət kontekstində
- ✓ iqtisadiyyat və hüquq kontekstində
- konstitusiya quruluşu kontekstində
- hüquq və fəlsəfə kontekstində
- hüquqi dövlət kontekstində

47. Hüquq strukturun keyfiyyət göstəricisi kimi xarakterizə olunan variant hansıdır?

- hüquq mühafizə orqanlarının yaradılması
- iqtisadiyyatla dövlət bölməsinin əlaqələndirilməsi
- iqtisadi münasibətlərin həllində beynəlxalq hüququn tətbiqi
- hüquq sisteminin kompleksliliyi
- ✓ iqtisadiyyatla hüquq sisteminin qarşılıqlı əlaqəsi

48. İqtisadi münasibətlərin tənzimlənməsi baxımından hüquq normalarının tətbiqi aşağıdakı hansı sahədə tətbiq olunmuşdur?

- ekoloji tədbirlərin həyata keçirilməsində
- ✓ xarici ticarətin tənzimlənməsində
- standartların tətbiq edilməsində
- aqrar münasibətlərin tənzimlənməsində
- iqtisadiyyatın strukturunun əkmilləşdirilməsində

49. İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiqi aşağıdakılardan hansına tətbiq edilməmişdir?

- əmək bazarına müdaxilə edilməsində
- ✓ iqtisadi fəaliyyət üçün lisenziyalaşdırmada
- qiymətlərin tənzimlənməsində
- rəqabətin fənnin olunmasında
- xarici icarətin tənzimlənməsində

50. Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil?

- hüquq normaları
- ✓ standartlar
- adətlər
- əxlaq normaları
- korporativ normalar

51. Aşağıdakılardan hansı hüquqi vasitə kimi istifadə olunur?

- ictimai normalar
- ✓ sosial və texniki normalar
- dini və məzhəb normalar
- beynəlxalq normalar
- əxlaq normaları

52. Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn yarım sahəsi deyil?

- beynəlxalq ticarət hüququ
- ✓ beynəlxalq ekstradisiya hüququ
- beynəlxalq intellektual mülkiyyət hüququ
- beynəlxalq gömrük hüququ
- beynəlxalq sənaye hüququ

53. Hüquqi tənzimləmədə ən çox istifadə edilən mexanizmlərdən biri hansıdır?

- güzəştlərin verilməsi
- ✓ cəza tədbirlərinin görülməsi
- departasiya
- hüquqi statusun dəyişdirilməsi
- fəaliyyət sərbəstliyinin verilməsi

54. Hüququn iqtisadi funksiyası ...?

- siyasi münasibətlərdəki rolu ilə əlaqədardır
- ✓ iqtisadi münasibətlərdəki rolu ilə əlaqədardır
- sosial münasibətlərdəki rolu ilə əlaqədardır
- mədəni münasibətlərdəki rolu ilə əlaqədardır
- ictimai münasibətlərdəki rolu ilə əlaqədardır

55. İqtisadiyyatın hüquqi tənzimlənməsi necə xarakterizə olunur?

- iqtisadi fəaliyyət zamanı insanların davranışlarına parlamentin tənzimləyici
- ✓ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına normativ aktların tənzimləyici təsirinin nəticəsidir
- iqtisadi fəaliyyət zamanı insanların davranışlarına məhkəmənin tənzimləyici
- iqtisadi fəaliyyət zamanı insanların davranışlarına prokurorluğun tənzimləyici
- iqtisadi fəaliyyət zamanı insanların davranışlarına prezidentin tənzimləyici

56. Dispozitiv metod...?

- hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məcburiliyinə əsaslanır
- ✓ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin sərbəstliyinə əsaslanır
- hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin zəruriliyinə əsaslanır
- hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin alternativli olmasına
- hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məhdudluğuna əsaslanır

57. İmperativ metodlar...?

- məcburetmə və zor tətbiq etmə üsullarıdır
- ✓ məcburetmə və qadağanetmə üsullarıdır
- məcburetmə və səlahiyyətvermə üsullarıdır
- məcburetmə və göstəriş üsullarıdır
- məcburetmə və güzəşt üsullarıdır

58. İqtisadi münasibətlərin hüquqi tənzimlənməsində xüsusi metodlar hansılardır?

- imperativ və direktiv metodlar
- ✓ imperativ və dispozitiv metodlar
- imperativ və birbaşa metodlar
- selektiv və dispozitiv metodlar
- dispozitiv və dolaylı metodlar

59. İqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi təbii mi?

- siyasi inkişafın ümumi qanunauyğunluqlarına
- ✓ ictimai inkişafın ümumi qanunauyğunluqlarına
- ədəbi inkişafın ümumi qanunauyğunluqlarına
- fiziki inkişafın ümumi qanunauyğunluqlarına

- iqtisadi inkişafın ümumi qanuna-uy-ğun-luq-larına

60. İqtisadiyyatın hüquqi tənzimlənməsi aspektindən maraq doğuran məqam hansıdır?

- ✓ iqtisadiyyat və hüququn qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- iqtisadiyyatla və dövlətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- iqtisadiyyatla cəmiyyətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- müəssisələrlə və şirkətlərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- hüquqi şəxslərlə və fiziki şəxslərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi

61. İqtisadiyyatın tənzimlənməsi ilə bağlı olan başlıca problemlərdən biri hesab edilir?

- dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- dövlətin iqtisadiyyata müdaxiləsinin liberallaşdırılması
- dövlətin iqtisadiyyata müdaxiləsində beynəlxalq iqtisadi integrasiya
- qiymətlərin səviyyəsinin tənzimlənməsi
- ✓ dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hədudunun gözlənilməsi

62. Müasir dövrdə “İqtisadi hüquq”...?

- iqtisadi təlimin ayrılmaz tərkib hissəsi hesab olunur
- mülki hüquq təliminin ayrılmaz tərkib hissəsi hesab olunur
- konstitusiyon təlimin ayrılmaz tərkib hissəsi hesab olunur
- ✓ iqtisadi və hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab olunur
- hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab olunur

63. Avstriya məktəbi aşağıdakı ilkin şərtə əsaslanmır?

- subyektivizm
- gələcəyin qeyri-müəyyənliyi
- sosial proseslərin nəticələrinin qeyri-müəyyənliyi
- ətraf mühitin qeyri-sabitliyi
- ✓ radikalizm

64. İqtisadiyyata hüquqi üsul və vasitələrdən istifadə etməklə təsir göstərilməsinin ilkin nəzəri-konseptual yanaşmalarından olan Çikaqo məktəbinin əsasında hansı nəzəriyyə dayanır?

- rəqabət nəzəriyyəsi
- səmərəli gözləmə nəzəriyyəsi
- təkrar istehsal nəzəriyyəsi
- ✓ səmərəli seçim nəzəriyyəsi
- büdcə məhdudluğu nəzəriyyəsi

65. “İqti-sa-di hüquq” sahəsində fundamental tədqiqatların əlaqəsi yoxdur?

- institusional iqtisadiyyatla
- transaksiya xərcləri nəzəriyyəsi ilə
- iqtisadi nəzəriyyə ilə
- mülki hüquq nəzəriyyəsi ilə
- ✓ psixologiya nəzəriyyəsi ilə

66. Hüquqi tənzimlənməsinin subyekti kimi çıxış edir?

- iqtisadi fəaliyyətlə məşğul olan dövlətin iqtisadi institutları
- iqtisadi fəaliyyətlə məşğul olan bütün sahibkarlar
- iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi şəxslər
- iqtisadi fəaliyyətlə məşğul olan bütün fiziki şəxslər
- ✓ iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslər və dövlətin iqtisadi institutları

67. “İqtisadiyyat və hüquq” (Economy and Law) kon-təkstində “hüquq” necə xarakterizə olunur?

- liberalizmin əsas istiqamətlərindən biri kimi
- marksizmin əsas istiqamətlərindən biri kimi
- klassizmin əsas istiqamətlərindən biri kimi
- keynsçiliyin əsas istiqamətlərindən biri kimi
- ✓ institusionalizmin əsas istiqamətlərindən biri kimi

68. İqtisadi münasibətlərin cəmiyyətdə daşdığı xüsusi əhəmiyyət səbəbindən iqtisadiyyat və hüquq arasında olan qarşılıqlı əlaqənin mövcud vəziyyətinin xarakteri necə qiymətləndirilir?

- hüquq sistemini müəyyən edir
- təbii hüquq kimi qiymətləndirilir
- dövlətin hüquqyaratma fəaliyyətinin nəticəsi kimi çıxış edir
- ✓ hüquq sisteminin keyfiyyət göstəricisi kimi səciyyələndirilir
- hüquq sahələrinin sistemini yaradır

69. İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması ilk zamanlarda aşağıdakı hansı sahədə daha qabarıq müşahidə olunmuşdur?

- aqrar münasibətlərin tənzimlənməsində
- ekoloji tədbirlərin reallaşdırılmasında
- standartlaşdırmada
- ✓ rəqabətin təmin olunması sahəsində
- iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində

70. İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması ilk zamanlarda hansı sahədə mövcud olmamışdır?

- xarici ticarətin tənzimlənməsində
- əmək bazarına müdaxilə edilməsində
- rəqabətin təmin olunmasında
- qiymətlərin tənzimlənməsində
- ✓ məhsul standartlarının formalaşdırılmasında

71. Aşağıdakılardan hansı heç bir məhdudiyyət olmadan alqı-satqı müqaviləsinin predmeti ola bilməz?

- mülkü dövriyyəsi qadağan olunmayan əşyalar
- mülkü dövriyyəsi məhdudlaşdırılmayan əşyalar
- ✓ səhm çap edən avadanlıqlar
- hərbi silah istehsalı üçün nəzərdə tutulmayan fonar dəzgahı

72. AR-nın Nazirlər Kabinetinin səlahiyyətinə aid deyil?

- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək;
- ✓ dövlət iqtisadi və sosial proqramlarını təsdiqləmək
- dövlət büdcəsinin icrasını təmin etmək;
- icraedici və sərəncamverici fəaliyyəti həyata keçirmək
- dövlət sosial təminat proqramının həyata keçirilməsini təmin etmək;

73. Hansı əlamətlərə görə normativ aktlar hüquqi qüvvəyə malik olurlar?

- zamana, məkana, qüvvədə olma müddətinə görə;
- ✓ zamana, məkana, şəxslərin dairəsinə görə;
- dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulduğuna görə;
- səlahiyyətlərinə görə
- ümumməcburi əhəmiyyətinə görə;

74. İki və daha çox tərəfli mülkü hüquq və vəzifələrini yardan aşağıdakılardan hansıdır

- mülkü hüquqi maddə

- ✓ mülkü hüquqi müqavilə
- mülkü qüquqi qanun
- mülkü qüquqi sərəncam
- mülkü qüquqi məcəllə

75. Azərbaycan Respublikasında bələdiyyələrin aşağıdakı səlahiyyəti yoxdur?

- yerli vergilərin və ödənişlərin müəyyən edilməsi
- ✓ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsi
- yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi
- yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi
- yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi

76. Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən, habelə zərurət yarandıqda onların aktlarını ləğv edən dövlət qurumu hansıdır?

- Azərbaycan Respublikası Milli Məclisi
- ✓ Azərbaycan Respublikası Nazirlər Kabineti
- Azərbaycan Respublikası Prokurorluğu
- Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi
- Azərbaycan Respublikası Ali Məhkəməsi

77. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aşağıdakı səlahiyyəti yoxdur?

- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir
- ✓ xarici siyasətin istiqamətini müəyyən etmək
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir

78. Konstitusiyaya əsasən işsizlərin...?

- dövlətdən əmək haqqı almaq hüququ vardır
- ✓ dövlətdən sosial müavinət almaq hüququ vardır
- dövlətdən iş almaq hüququ vardır
- heç bir hüququ yoxdur
- dövlətdən sosial sığorta almaq hüququ vardır

79. Konstitusiyaya əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız aşağıdakı halda yol verilə bilər?

- Torpaq məcəlləsində təsbit olunmaqla
- ✓ qabaqcadan onun dəyəri ədalətli ödənilməklə
- bazar mexanizminin müəyyən etdiyi qaydada
- bələdiyyə mülkiyyətinə verilməklə
- dövlət mülkiyyətinə daxil edilməklə

80. Konstitusiyaya əsasən...?

- Heç kəs dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz
- ✓ Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz
- Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan əlavə dəyər vergisi ödəməyə məcbur edilə bilər
- Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan gömrük ödənişləri ödəməyə məcbur edilə bilər
- Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilər

81. Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbəşinə və başqaları ilə birlikdə fəaliyyəti necə təsbit olunub?

- «Azad mülkiyyət hüququ»
- ✓ «Azad sahibkarlıq hüququ»

- «Azad kommersiya hüququ»
- «Azad rəqabət hüququ»
- «Azad biznes hüququ»

**82.** Konstitusiyanın «İqtisadi inkişaf və dövlət» adlanan maddəsində iqtisadiyyatda prinsipial əhəmiyyətə malik olan hansı məsələ öz hüquqi həllini tapmışdır?

- iqtisadi inkişafın müxtəlif regionlara əsaslanması
- ✓ iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması
- iqtisadi inkişafın sosial siyasətə əsaslanması
- iqtisadi inkişafın davamlılığının təmin olunması
- iqtisadi inkişafın dövlət mülkiyyətinə əsaslanması

**83.** Konstitusiyanın hansı maddəsində respublikamızda iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması təsbit olunmuşdur?

- «Siyasi hakimiyyət»
- ✓ «İqtisadi inkişaf və dövlət»
- «İqtisadi siyasət orqanları»
- «Sosial hüquqlar»
- «Dövlət quruluşu»

**84.** Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətinə daxil deyil?

- sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı
- ✓ dövlət büdcəsinin kəsirinin aradan qaldırılması
- haqsız rəqabətin aradan qaldırılması
- iqtisadi və sosial proqnozların işlənilib hazırlanması
- investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi

**85.** Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi...?

- Azərbaycan Respublikasının sosial siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ✓ Azərbaycan Respublikasının iqtisadi siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- Azərbaycan Respublikasının xarici siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- Azərbaycan Respublikasının aqrar siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır

**86.** Dövlət idarəetmə orqanlarının icraedicilik fəaliyyəti ifadə olunur?

- öz iradələrindən irəli gələn tələblərin icrasında
- ✓ normativ hüquqi aktlardan irəli gələn tələblərin bilavasitə icrasında
- parlament hakimiyyətinin təbiiqində
- beynəlxalq öhdəliklərin icrasında
- məhkəmələrin göstərişlərinin icrasında

**87.** Konstitusiyada Nazirlər Kabinetinin statusu necə müəyyən edilir?

- prezident yanında mərkəzi icra orqanı;
- ✓ prezidentin yuxarı icra orqanı;
- prezident aparatı;
- ali icra və sərəncam orqanı
- respublika hökuməti;

**88.** Aşağıdakılardan hansı iqtisadi hüquq mənbəyi formalaşdırma bilmir?

- AR-nın maliyyə nazirliyi
- AR-nın prezidenti
- AR-nın nazirlər kabineti
- AR-nın vergilər nazirliyi
- ✓ AR-nın məhkəməsi

**89.** Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil?

- korporativ normalar
- ✓ sertifikatlar
- əxlaq normaları
- adətlər
- hüquq normaları

**90.** İqtisadi tənzimləmə prosesində sosial və texniki normalar istifadə oluna bilər?

- hüquqi forma kimi
- ✓ hüquqi vasitə kimi
- texniki şərait kimi
- iqtisadi əsas kimi
- sosial baza kimi

**91.** Hüququn yeganə tənzimləmə vasitəsi hesan olunması aşağıdakılardan hansına məxsusudur?

- demokratik dövlətə
- ✓ hüquqi dövlətə
- diktaturaya
- sosial dövlətə
- avtoritar dövlətə

**92.** İqtisadi münasibətlərdə hüququn rolu nə ilə əlaqədardır?

- nəzarət mexanizmi ilə
- ✓ iqtisadi funksiyası ilə
- əxlaq norması olması ilə
- intizam norması ilə
- formalaşma mexanizmi ilə

**93.** Hüquqi tənzimlənmə subyektlərinin davranış seçiminin sərbəstliyini aşağıdakılardan hansı təmin edir?

- imperativ metod
- ✓ dispoziitiv metod
- texniki metod
- nəzarət metodu
- birbaşa metod

**94.** Məcburetmə və qadağanetmə üsulları hesab edilir?

- selektiv metodlar
- ✓ imperativ metodlar
- dolaylı metodlar
- proporsional metodlar
- dispoziitiv metodlar

**95.** İmperativ və dispoziitiv metodlar iqtisadi münasibətlərin tənzimlənməsi baxımından hesab edilir?

- birbaşa metodlar
- ✓ xüsusi metodlar
- birgə metodlar
- selektiv metodlar
- dolaylı metodlar

**96.** İqtisadi münasibətlərin tənzimlənməsində hüquq olan istifadə edilməsi hesab edilir?

- hüquqformalaşdırma

- ✓ hüquqtəbqiyyət
- hüquqpozma
- hüquq adətlərinin yaranması
- hüquqyaratma

97. İctimai inkişafın ümumi qanunauyğunluqlarına tabe olan aşağıdakılardan hansıdır?

- dövlət gəlirlərinin artması
- ✓ iqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi
- fiziki imkanların formalaşması
- denominasiya və diskriminasiya
- insanların orta ömür müddətinin artması

98. Neoinstitusionalizm nəzəriyyəsi ilə aşağıdakılardan hansı daha çox əlaqəlidir?

- iqtisadi nəzəriyyə
- ✓ hüququn iqtisadi təhlili
- konstitusiya hüququ nəzəriyyəsi
- beynəlxalq hüquq nəzəriyyəsi
- inzibati hüquq nəzəriyyəsi

99. Avstriya məktəbi aşağıdakı hansı ilikin şərtə əsaslanır?

- subyektivizm
- ✓ merkantilizm
- ətraf mühitin qeyri-sabitliyi
- sosial proseslərin nəticələrinin qeyri-müəyyənliyi
- gələcəyin qeyri – müəyyənliyi

100. İqtisadiyyatda hüquqi üsul və vasitələrdə istifadə etməklə müdaxilə edilməsi baxımından “səmərəli seçim” nəzəriyyəsi hansı məktəb üçün əsas hesab edilir?

- Harvard məktəbi
- ✓ Çikaqo məktəbi
- Roma məktəbi
- Paris məktəbi
- Kembric məktəbi

101. Alqı-satqı müqaviləsinin predmeti ola bilməz?

- avtomobillər
- ✓ mülki dövriyyəsi qadağan olunmuş əşyalar
- şəxsi həyatı sahə
- mənzillər
- daşınar və daşınmaz əmlak

102. Aşağıdakılardan hansının mülki dövriyyəsi məhdudlaşdırılır?

- hərbi silah və sursat istehsal etmək üçün avadanlıq
- ✓ gündəlik istehlak mallarının
- qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq
- döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq
- qızılın və digər qiymətli metalların, neftin və neft məhsullarının tullantıların emalı vasitələri

103. Nəzəri baxımdan aşağıdakı hüquq forması yoxdur?

- hüquqi adət
- ✓ konsolidasiya
- normativ akt
- məhkəmə presedenti

- normativ məzmunlu müqavilə

**104.** Azərbaycan Respublikasının hökuməti dedikdə aşağıdakı orqan nəzərdə tutulur?

- Azərbaycan Respublikasının Milli Məclisi
- ✓ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Mərkəzi Bankı
- Azərbaycan Respublikasının Ali Məhkəməsi
- Azərbaycan Respublikasının Prezidenti

**105.** Konstitusiyaya əsasən yol verilmir?

- məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etməyə
- ✓ güc tətbiq edilməklə əmək fəaliyyətinə cəlb olunmaq və əmək müqaviləsi bağlamağa
- fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri görməsinə
- hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri görməsinə
- hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətməyə

**106.** Konstitusiyaya əsasən heç kəs...?

- vergiləri ödəməyə məcbur edilə bilməz
- ✓ zorla işlədilər və əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz
- məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi
- fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürülə bilməz
- hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi

**107.** Konstitusiyaya əsasən heç kəs...?

- prezidentin fərmanı olmadan mülkiyyətindən məhrum edilə bilməz
- İcra hakiminin əmri olmadan mülkiyyətindən məhrum edilə bilməz
- Prokurorun sanksiyası olmadan mülkiyyətindən məhrum edilə bilməz
- ✓ məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
- Milli Məclisin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz

**108.** Konstitusiyaya əsasən hər kəsin mülkiyyətində...?

- daşınmaz əmlak ola bilər
- ✓ daşınar və daşınmaz əmlak ola bilər
- mənzil ola bilər
- avtomobil ola bilər
- daşınar əmlak ola bilər

**109.** Konstitusiyaya əsasən Azərbaycan Respublikasında...?

- səhmdar mülkiyyətinə üstünlük verilir
- xüsusi mülkiyyətə üstünlük verilir
- ✓ heç birmülkiyyət növünə üstünlük verilmir
- kollektiv mülkiyyətə üstünlük verilir
- dövlət mülkiyyətinə üstünlük verilir

**110.** Konstitusiyaya əsasən Azərbaycan Respublikasının ərazisində qadağandır?

- avrodan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- ✓ manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- lirədən başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- rubldan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- dollardan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi

**111.** Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı...?

- kommersiya bankıdır
  - ✓ dövlətin müstəsna mülkiyyətindədir
  - parlamentə tabedir
  - icra orqanıdır
  - təsərrüfat fəaliyyəti subyektidir
- 112.** Konstitusiyaya əsasən Azərbaycan Respublikasında pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız...?
- Milli Banka mənsubdur
  - Texnika Banka mənsubdur
  - Xalq Banka mənsubdur
  - ✓ Mərkəzi Banka mənsubdur
  - Bank Standarta mənsubdur
- 113.** Konstitusiyada qanunla müəyyən olunmaqla tam həcmdə və vaxtında ödənilməsi hər kəsin borcu hesab edilən nədir?
- hərbi xidmət
  - ✓ vergilər və başqa dövlət ödənişləri
  - xidmətlərə görə dövlət ödənişləri
  - kamunal ödənişlər
  - maliyyə öhdəliyi
- 114.** İqtisadi hüququn mənbəyi öz ifadəsini tapa bilməz?
- qanunlarda
  - ✓ məhkəmə qətnamələrində
  - Nazirlər Kabinetinin qərarlarında
  - nazirlikərin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında
  - prezident fərmanlarında
- 115.** Nazirliklər aşağıdakı məqsədlə yaradılır?
- dövlət büdcəsinin formalaşdırılması məqsədilə
  - ✓ dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə
  - dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə
  - dövlət mülkiyyətinin şəlləşdirilməsi məqsədilə
  - dövlət formasının qorunub saxlanması məqsədilə
- 116.** Nazirliklərin səlahiyyəti məhdudlaşır?
- yerləşdiyi ərazi ilə
  - ✓ aid olduğu sahə ilə
  - təsərrüfat fəaliyyəti ilə
  - iqtisadi struktur ilə
  - hakimiyyət qolu ilə
- 117.** Yerli icra hakimiyyəti orqanı hesab edilir?
- Milli Məclis
  - ✓ Ağsu rayon icra hakimiyyəti
  - İqtisad Məhkəməsi
  - Şamaxı rayon bələdiyyəsi
  - Naxçıvan MR Nazirlər Kabineti
- 118.** Yuxarı icra hakimiyyəti orqanı hesab edilir?
- Azərbaycan Respublikasının Parlamenti
  - ✓ Azərbaycan Respublikasının Nazirlər Kabineti
  - Azərbaycan Respublikasının Ali Məhkəməsi
  - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

- Azərbaycan Respublikasının Prezidenti

**119.** Ali icra hakimiyyəti orqanı hesab edilir?

- Azərbaycan Respublikasının Parlamenti
- ✓ Azərbaycan Respublikasının Prezidenti
- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi
- Azərbaycan Respublikasının Hökuməti

**120.** Mərkəzi icra hakimiyyəti orqanı hesab edilir?

- Prezident
- ✓ nazirliklər və dövlət komitələri
- icra hakimiyyətləri
- bələdiyyə orqanları
- Nazirlər Kabineti

**121.** Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları aşağıdakı fəaliyyəti həyata keçirir?

- qanunverici
- ✓ icraedici-sərəncamverici
- icraedici-tənzimləyici
- məhkəmə nəzarəti
- sərəncamverici-tənzimləyici

**122.** Aşağıdakılardan hansı iqtisadi hüquq mənbəyi hesab edilən hüquq norması formalaşıdır bilməz?

- Azərbaycan Respublikasının Milli Məclisi
- ✓ Azərbaycan Respublikasının Baş Praturoru
- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Maliyyə nazirliyi
- Azərbaycan Respublikasının Prezidenti

**123.** Nazirlik və dövlət komitələri hesab edilir?

- Ali icra hakimiyyəti
- ✓ mərkəzi icra hakimiyyəti
- prezident icra hakimiyyəti
- yuxarı icra hakimiyyəti
- Yerli icra hakimiyyəti

**124.** Aşağıdakılardan hansı yerli icra hakimiyyəti orqanı hesab edilir?

- kənd soveti
- ✓ Bərdə rayon icra hakimiyyəti
- iqtisadi inkişaf nazirliyinin rayon şöbələri
- rayon məhkəmələri
- İsmayılı rayon bələdiyyəsi

**125.** Aşağıdakılardan hansı icra hakimiyyətinə adi deyildir?

- Ali icra orqanı
- yuxarı icra orqanı
- ✓ bələdiyyə orqanı
- yerli icra orqanı
- yerli icra orqanı

**126.** AR-nın prezidenti hesab edilir?

- yuxarı icra hakimiyyəti
- ✓ Ali icra hakimiyyəti
- yerli icra hakimiyyəti
- yüksək icra hakimiyyəti
- mərkəzi icra hakimiyyəti

127. AR-nın Nazirlər Kabineti hesab edilir?

- mərkəzi icra hakimiyyəti
- ✓ yuxarı icra hakimiyyəti
- Ali icra hakimiyyəti
- Əlaqələndirici icra hakimiyyəti
- yerli icra hakimiyyəti

128. İcra hakimiyyəti orqanları hansı fəaliyyəti həyata keçirir?

- qanunverici
- ✓ icraedici, sərəncamverici
- məhkəmə fəaliyyəti
- dövlət istintaqi
- audit

129. Sosial normaların növləri

- hüquq normaları və adətləri
- ✓ hamısı
- əxlaq normaları
- korporativlər
- dini normalar

130. İnzibati-ərazi vahidlərində yerli icra hakimiyyəti orqanları kim tərəfindən təşkil olunur?

- baş nazir;
- ✓ sahə mərkəzi orqanı;
- yerli icra hakimiyyətinin başçısı;
- prezident
- mərkəzi icra hakimiyyəti orqanı;

131. Konstitusiyaya əsasən əmək haqqı az ola bilməz?

- dövlətin müəyyənləşdirdiyi maksimum əmək haqqı miqdarından
- ✓ dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından
- dövlətin müəyyənləşdirdiyi yaşayış minimumundan
- dövlətin müəyyənləşdirdiyi ehtiyac meyarından
- dövlətin müəyyənləşdirdiyi minimum pensiya miqdarından

132. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının pul vahidi...?

- dollardır
- ✓ manatdır
- rubldur
- təngədir
- qəpikdir

133. Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır?

- məhkəmə presedenti
- ✓ normativ-hüquqi akt
- konsolidasiya
- hüquqi adət

- normativ məzmunlu müqavilə

**134.** Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir?

- prezidentin fərmanları
- ✓ qanunlar
- nazirliklərin normativ aktları
- idarələrin normativ aktları
- hökumətin qərarları

**135.** Aşağıdakılardan hansı iqtisadi hüququn mənbələri içərisində əsas hesab olunur?

- Mülki məəllə
- ✓ Azərbaycan Respublikasının Konstitusiyası
- Rəqabət məəlləsi
- Dövlət büdcəsi
- Antiinhisar qanunvericiliyi

**136.** Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına aid deyil?

- ali icra hakimiyyəti orqanı
- ✓ yerli özünüidarəetmə orqanı
- mərkəzi icra hakimiyyəti orqanı
- yerli icra hakimiyyəti orqanı
- yuxarı icra hakimiyyəti orqanı

**137.** İqtisadi hüququn mənbələri formalaşır...?

- dövlətin yaranması zamanı
- ✓ dövlət orqanlarının hüququyaratma fəaliyyəti nəticəsində
- valyuta əməkdaşlığında
- iqtisadi sistem transformasiya edildikdə
- beynəlxalq təşkilatlara üzv olduqda

**138.** İşsiz vətəndaşların dövlətdən sosial müavinət almaq hüququ təsbit olunub ?

- əmək məəlləsində
- ✓ konstitusiyada
- əmək müqaviləsində
- tarif haqqında qanunda
- sosial müavinət haqqında qanunda

**139.** Tapşırıq müqaviləsinin qüvvəsinə hansı qaydada xitam verilir?

- iştirakçı bu barədə məhkəmədə iddia qaldıra bilər;
- yalnız vəkalət alan ləğv edə bilər;
- ✓ iştirakçı istənilən vaxt ləğv edə bilər;
- yalnız vəkalət verən ləğv edə bilər;
- müqavilədə nəzərdə tutulduğu vaxt xitam verilir

**140.** Lizing obyektinə təminatlı xidməti kim həyata keçirməlidir

- alqı-satqı müqaviləsində nəzərdə tutulmayıbsa, satıcı
- hər halda satıcı;
- nəzarət orqanı
- tərəflər hər ikisi;
- ✓ alqı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı;

**141.** İcarəçi icarəyə götürdüyü torpağın təyinatını dəyişə bilərmi?

- nəzarət orqanının icazəsi ilə;
- o halda ki, bundan sonra icarə münasibətləri 10 il davam etsin
- bəli;
- xeyr;
- ✓ icarə verənin qabaqcadan alınmış razılığı ilə;

**142.** İcarə müqaviləsi müqavilənin hansı növüdür?

- konseptual, real, əvəzli;
- real, əvəzli, ikitərəfli
- konseptual, müddətli, qarşılıqlı;
- ✓ konseptual, əvəzli, qarşılıqlı;
- ikitərəfli, qarşılıqlı, sinallaqmatik;

**143.** MM-yə əsasən hansı hallar göndərmə müqaviləsinin etibarsızlığına səbəb olur?

- göndərmə müddəti müqavilədə müəyyənləşdirilməməsi;
- malların vaxtından əvvəl göndərilməsi
- mallar müqavilədə göstərilən qaydada, miqdarda, keyfiyyətdə olmaması;
- ✓ şifahi formada bağlanması;
- razılaşdırılmış şərtlərdən tərəflərin boyun qaçırması;

**144.** Faktoring müqaviləsinin predmetini nə təşkil edir?

- müştərinin hüquq və vəzifələri;
- pul, faktor
- pul;
- faktor;
- ✓ güzəşt edilən pul tələbi;

**145.** Alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyən etməyə imkan vermirsə:

- müqavilə tamamlanmalıdır;
- əşyaların növü dəyişilməlidir
- müqavilə dəyişdirilməlidir;
- müqavilə etibarsız sayılır;
- ✓ müqavilə bağlanmış sayılmır;

**146.** Alqı-satqı müqaviləsinin forması

- ✓ hamsi
- əşyanın mülkiyyətə verilməsinə yönəlir;
- əvəzli;
- ümumi;
- ikitərəfli, qarşılıqlı;

**147.** Sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı

- müqavilənin xitamını tələb edə bilər;
- əlavə icra tələb edə bilər?
- istifadə hüququndan istifadə edə bilər;
- ✓ yerinə yetirilmiş işin haqqını və zərərin ödənilməsinə tələb edə bilər;
- girov hüququndan istifadə edə bilər;

**148.** Tərəflər MM-də nəzərdə tutulmayan müqavilələr bağlaya bilərmi?

- bəli;
- xeyr;
- məhkəmənin razılığı ilə bağlaya bilər
- müvafiq icra hakimiyyəti orqanının razılığı ilə bağlaya bilər;

- ✓ həmin müqavilə MM-ə zidd olmasa bağlaya bilər;

149. Aşağıdakılardan hansı mülkü hüquqi müqavilə qrupu deyil?

- işlər görülməsinə yönəldilmiş müqavilələr
- əşyanın istifadəyə verilməsinə yönəlik müqavilələr
- əmlak hüquqlarının verilməsinə yönəlik müqavilələr
- ✓ məsləhət fəaliyyətinə yönəldilmiş müqavilələr
- xidmətlər göstərilməsinə yönəlik müqavilələr

150. Konstitusiyada əmək haqq ilə əlaqə təsbit olunmuş norma hansıdır?

- əmək haqqı tam ödənilməlidir
- əmək haqqı qiymətli kağızlar verilməlidir
- əmək haqqı ayda ödənilməlidir
- ✓ əmək haqqı minimum əmək haqqından az ola bilməz
- əmək haqqı manatla ödənilməlidir

151. Zorla işlədilməyi və əmək müqaviləsi bağlamağa məcbur edilməyi aşağıdakılardan hansı qadağan edir?

- əmək məcəlləsi
- Sosial Müdafiə Nazirliyi
- müfəttişliyi
- ✓ konstitusiya
- əmək müqaviləsi

152. Müqavilə bağlamaq haqqında təklif necə adlanır

- aksept
- ✓ oferta
- liberta
- differta
- diksept

153. «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, neft və qaz məhsullarının satışına aşağıdakı orqan lisenziya verir?

- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ✓ Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- Azərbaycan Respublikası Ekologiya Nazirliyi
- Azərbaycan Respublikası Turizm Nazirliyi

154. «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsal tullantılarının tədarükü, emalı və satışına aşağıdakı orqan lisenziya verir?

- Azərbaycan Respublikası Turizm Nazirliyi
- ✓ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- Azərbaycan Respublikası Ekologiya Nazirliyi
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Rabitə Nazirliyi

155. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı» hansı normativ aktla təsbit olunmuşdur?

- Nazirlər Kabinetinin qərarı
- ✓ Prezident fərmanı
- Praxuror sanksiyası
- Müvafiq qanunla
- Ali Məhkəmənin qətnaməsi

156. Ümumi mülki hüquqi müddəalara görə müqavilə ləğv edilərkən...?
- tərəflərin öhdəliklərinə əlavə edilir
  - ✓ tərəflərin öhdəliklərinə xitam verilir
  - tərəflərin öhdəlikləri yenidən yaranır
  - heç bir dəyişiklik baş vermir
  - tərəflərin öhdəlikləri olduğu kimi qalır
157. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin birinin tələbi ilə yalnız...?
- onu istəyi ilə mümkündür
  - ✓ məhkəmənin qərarı əsasında mümkündür
  - səhmdarların iştirakı ilə mümkündür
  - tərəflərin iştirakı ilə mümkündür
  - hökumətin qərarı əsasında mümkündür
158. İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilə...?
- iki və daha çox tərəfin statusunun dəyişməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir
  - ✓ iki və daha çox tərəfin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir
  - iki və daha çox tərəfin təşkilati-hüquqi formasıdır
  - iki və daha çox tərəfin mülki iradələrinin ifadə formasıdır
  - iki və daha çox tərəfin mülkiyyətinin yaranmasına yönəldilmiş sazişdir
159. Brokerin vasitəçilik xidmətləri nəticəsində müqavilə bağlanmadıqda onun xərcləri ödənilirmi
- müqavilə bağlanmayıbsa, ödənilmir;
  - ✓ şərtləşdirilibsə ödənilir;
  - qismən ödənilir;
  - hər bir halda ödənilir
  - heç bir halda ödənilmir;
160. Tapşırıq müqaviləsi hansı vaxtdan qüvvəə minir?
- müqavilə notariatda təsdiqləndiyi andan;
  - ✓ vəkalət alanın tapşırığı qəbul etdiyi andan;
  - vəkalət verən tapşırığı verdiyi andan;
  - ofertanın qəbul edildiyi andan
  - müqavilədə göstərildiyi andan;
161. Mallar vaxtından əvvəl göndərilə bilər?
- yalnız tərkibinə görə tez xarab olan mallar göndərilə bilər;
  - ✓ alıcının razılığı ilə göndərilə bilər;
  - işgüzar adətlərdən ayrı qayda ilə gəldikdə;
  - müvafiq icra hakimiyyəti icazə verdikdə
  - bütün hallarda göndərilə bilər;
162. Podrat müqaviləsində nəzərdə tutulmuş nəticənin əldə olunması üçün vasitə və üsullar kim tərəfindən seçilir
- sifarişçi;
  - ✓ podratşısı;
  - muzdlular;
  - sifarişçi və muzdlular
  - müqavilə tərəfləri;
163. Müqavilənin bağlanma anı
- müqavilə bağlamaq təklifinin qəbul edildiyi an;

- müqavilə imzalandığı an;
- müqavilədə müəyyən edilmiş an
- müqavilə bağlamaq təklifinin göndərildiyi an;
- ✓ oferta göndərmiş şəxsin aksept aldığı an;

**164.** Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verilmir

- heç bir halda yol verilmir;
- ✓ müqavilədə və ya MM-də nəzərdə tutulmuş hallarda yol verilir;
- bütün hallarda yol verilir;
- icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir
- tərəflərdən birinin ciddi səbəbləri olduqda;

**165.** Mülkü hüquqi müddəalara görə tərəflərin öhdəliklərinə xitam verilir?

- müqavilə bağlandıqda
- ✓ müqavilə ləğv edildikdə
- müqavilə aksept olunduqda
- müqavilə ofertası ləğv edildikdə
- müqavilə təfsir olunduqda

**166.** Normativ hüquqi akta aşağıdakılardan hansı daha xarakterikdir?

- qanunla təsbit edilməsi
- ✓ ən geniş yayılmış hüquq forması
- Yazılı formada olması
- birdəfəlik tətbiq edilməsi
- Milli Məclisdə qəbul edilməsi

**167.** Əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır?

- Ticarət agentli müqaviləsi
- ✓ Franchayzing müqaviləsi
- Lizing müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- podrat müqaviləsi

**168.** Əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır?

- podrat müqaviləsi
- ✓ Patent-lisenziya müqaviləsi
- Lizing müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- Ticarət agentli müqaviləsi

**169.** Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- podrat müqaviləsi
- ✓ Ticarət agentli müqaviləsi
- Lizing müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- Göndərmə müqaviləsi

**170.** Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- podrat müqaviləsi
- ✓ Broker müqaviləsi
- Lizing müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- Göndərmə müqaviləsi

171. Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- Lizing müqaviləsi
- ✓ Komissiya müqaviləsi
- Göndərmə müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- podrat müqaviləsi

172. Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- Lizing müqaviləsi
- ✓ Tapşırıq müqaviləsi
- Göndərmə müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- podrat müqaviləsi

173. Əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır?

- konsensual və real müqavilələr
- Göndərmə müqaviləsi
- ✓ Lizing müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- podrat müqaviləsi

174. Əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır?

- Göndərmə müqaviləsi
- ✓ İcarə müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- konsensual və real müqavilələr
- podrat müqaviləsi

175. Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- podrat müqaviləsi
- ✓ Göndərmə müqaviləsi
- əmlak və təşkilati müqavilələr
- konsensual və real müqavilələr
- əmlak və təşkilati müqavilələr

176. Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- əmlak və təşkilati müqavilələr
- ✓ Faktoring müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- konsensual və real müqavilələr
- podrat müqaviləsi

177. Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- podrat müqaviləsi
- ✓ alqı-satqı müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- konsensual və real müqavilələr
- əmlak və təşkilati müqavilələr

178. Podrat müqaviləsinin normativ əsasını təşkil edir?

- Torpaq məcəlləsinin müvafiq fəslinin maddələri

- ✓ Mülki məəcəllənin müvafiq fəslinin maddələri
- İnzibati xətlər məəcəlləsinin müvafiq fəslinin maddələri
- Cinayət məəcəlləsinin müvafiq fəslinin maddələri
- Rəqəbat məəcəlləsinin müvafiq fəslinin maddələri

**179.** İqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilə hansıdır?

- əmlak və təşkilati müqavilələr
- ✓ podrat müqaviləsi
- konsensual və real müqavilələr
- ikitərəfli və çoxtərəfli müqavilələr
- əvəzli və əvəzsiz müqavilələr

**180.** İqtisadi fəaliyyət sahəsində müqavilələrin aşağıdakı formada qrupu yoxdur?

- iqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilələr
- xidmətlər göstərilməsinə yönələn müqavilələr
- iqtisadi fəaliyyət sahəsində əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr
- ✓ şəxsi əmlakdan istifadəyə yönəlmiş müqavilələr
- əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilələr

**181.** Aşağıdakı halda müqavilədən imtinaya yol verilir?

- ✓ digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda
- öhdəliyin pozulması üçün əsasən kreditörün özü məsuliyyət daşıdıqda
- öhdəliyin pozuntusu cüzi olduqda
- öhdəliyin pozulması üçün tamamilə kreditörün özü məsuliyyət daşıdıqda
- öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda

**182.** İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması...?

- iki və daha artıq şəxs arasında münasibətləri pozulmasına səbəb olur
- iki və daha artıq şəxs arasında mülkiyyət bölgüsünə
- iki və daha artıq şəxs arasında etimadsızlığa səbəb olur
- ✓ iki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur
- iki və daha artıq şəxs arasında münasibətlərinin əmələ gəlməsinə səbəb olur

**183.** İqtisadi fəaliyyət sahəsində müqavilələrin aşağıdakı formada qrupu yoxdur?

- iqtisadi fəaliyyət sahəsində əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr
- xidmətlər göstərilməsinə yönələn müqavilələr
- əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilələr
- iqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilələr
- ✓ şəxsi əmlakdan istifadəyə yönəlmiş müqavilələr

**184.** Aşağıdakı hansı halda müqavilədən imtinaya yol verilir?

- ✓ digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda
- öhdəliyin pozulması üçün tamamilə kreditörün özü məsuliyyət daşıdıqda
- öhdəliyin pozuntusu cüzi olduqda
- öhdəliyin pozulması üçün əsasən kreditörün özü məsuliyyət daşıdıqda
- öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda

**185.** Ümumi mülki hüquqi müddəalara görə müqavilə ləğv edilərkən...?

- tərəflərin öhdəlikləri olduğu kimi qalır
- tərəflərin öhdəliklərinə əlavə edilir
- tərəflərin öhdəlikləri yenidən yaranır

- heç bir dəyişiklik baş vermir
- ✓ tərəflərin öhdəliklərinə xitam verilir

**186.** Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- podrat müqaviləsi
- konsensual və real müqavilələr
- əvəzli və əvəzsiz müqavilələr
- ✓ Göndərmə müqaviləsi
- əmlak və təşkilati müqavilələr

**187.** «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı» hansı normativ aktla təsbit olunmuşdur?

- Nazirlər Kabinetinin qərarı
- Ali Məhkəmənin qətnaməsi
- Müvafiq qanunla
- Prakursor sanksiyası
- ✓ Prezident fərmanı

**188.** «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, neft və qaz məhsullarının satışına aşağıdakı orqan lisenziya verir?

- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Ekologiya Nazirliyi
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- ✓ Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi
- Azərbaycan Respublikası Turizm Nazirliyi

**189.** «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsal tullantılarının tədarükü, emalı və satışına aşağıdakı orqan lisenziya verir?

- Azərbaycan Respublikası Ekologiya Nazirliyi
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Turizm Nazirliyi
- Azərbaycan Respublikası Rabitə Nazirliyi
- ✓ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi

**190.** Podrat müqaviləsinin normativ əsasını təşkil edir?

- İnzibati xətlər məcəlləsinin müvafiq fəslinin maddələri
- Cinayət məcəlləsinin müvafiq fəslinin maddələri
- Torpaq məcəlləsinin müvafiq fəslinin maddələri
- Rəqabət məcəlləsinin müvafiq fəslinin maddələri
- ✓ Mülki məcəllənin müvafiq fəslinin maddələri

**191.** İqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilə hansıdır?

- əvəzli və əvəzsiz müqavilələr
- konsensual və real müqavilələr
- əmlak və təşkilati müqavilələr
- ikitərəfli və çoxtərəfli müqavilələr
- ✓ podrat müqaviləsi

**192.** Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin birinin tələbi ilə yalnız...?

- onun istəyi ilə mümkündür
- tərəflərin iştirakı ilə mümkündür
- səhmdarların iştirakı ilə mümkündür
- ✓ məhkəmənin qərarı əsasında mümkündür
- hökumətin qərarı əsasında mümkündür

- 193.** İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilə...?
- iki və daha çox tərəfin statusunun dəyişməsinə yönəldilmiş razılaşması
  - iki və daha çox tərəfin mülki iradələrinin ifadə formasıdır
  - iki və daha çox tərəfin təşkilati-hüquqi formasıdır
  - ✓ iki və daha çox tərəfin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir
  - iki və daha çox tərəfin mülkiyyətinin yaranmasına yönəldilmiş sazişdir
- 194.** Müqavilə...?
- sərəncamdır
  - amnistiyadır
  - qanundur
  - fərmandır
  - ✓ əqdin bir növüdür
- 195.** İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması...?
- iki və daha artıq şəxs arasında mülkiyyət bölgüsünə
  - iki və daha artıq şəxs arasında etimadsızlığa səbəb olur
  - iki və daha artıq şəxs arasında münasibətlərin əmələ gəlməsinə səbəb olur
  - iki və daha artıq şəxs arasında münasibətləri pozulmasına səbəb olur
  - ✓ iki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur
- 196.** Alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərə əsasən, komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə hansı hüquqları həyata keçirə bilməz?
- əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etsin;
  - əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsinə tələb etsin.
  - alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
  - lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
  - ✓ əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını və dəymiş mənəvi zərərə görə əlavə kompensasiyanın ödənilməsinə tələb etsin
- 197.** Hansı müqaviləyə görə, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı müqavilənin bağlandığı an elan edilən qiymətlə satıcıya ödəməyə borcludur
- daşınmaz əşyaların alqı-satqısı müqaviləsi
  - ✓ Pərakəndə alqı-satqı müqaviləsi
  - faktoring müqaviləsi
  - göndərmə müqaviləsi
  - sınaq üçün alqı-satqı müqaviləsi
- 198.** müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği nədir?
- rentanın miqdarı
  - ✓ bəh
  - dəbbə pulu
  - bron haqqı
  - veksəl məbləği
- 199.** Aşağıdakılardan hansı əqdin bir növüdür?
- amnisiya
  - qərar
  - sərəncam
  - ✓ müqavilə
  - fərman

**200.** Daşıma sənədlərinə nə daxil deyil?

- bilet
- baqaj qəbzi
- daşıma talonu
- avia qaimə
- ✓ yük qəbzi

**201.** Hazırlanmış mal qüsurlu olduqda sifarişçi?

- müqavilədən imtina edə bilər
- məhkəməyə müraciət edə bilər
- malın haqqının ödənilməsindən imtina edə bilər
- ✓ əlavə icra tələb edə bilər
- dəymiş zərəri tələb edə bilər

**202.** Mal qüsurlu olduqda podratçı?

- qüsuru aradan qaldırmalıdır
- mali dəyişə bilər
- dəymiş zərəri ödəməlidir
- ✓ qüsuru aradan qaldıra bilər və ya yeni məmulat hazırlaya bilər
- mali başqasına sata bilər

**203.** Podratla bağlı smetanin tərtibi üzrə xərcləri kim ödəyir?

- podratçı
- bərabər miqdarda hər ikisi
- tərtib edən
- ✓ razılaşmada ayrı qayda yoxdursa smetanin tərtibi üzrə xərc ödənilmir
- sifarişçi

**204.** Podrat müqaviləsinə görə podratçı

- ✓ müqavilədə nəzərdə tutulan işi icra etməyi
- hazırlanmış məmulatlarla bağlı tapşırığı icra etməyi öhdəsinə götürür
- müqavilədə nəzərdə tutulan xidmətləri göstərməyi
- heç biri
- hazırlanmış məmulatı mülkiyyətə verməyə

**205.** Fransıız verən fransız alana aşağıdakılardan hansını verməyə borclu deyil

- standart formalı qeyri-standart əmlak hüquqlarını;
- müəlliflik hüququnu
- mal nümunələrini
- ✓ istehsal etdiyi hazır məhsulu;
- əmtəə nişanlarını

**206.** Fransızınq müqaviləsi hansı formada bağlanır

- sifahi formada;
- notariat formasında;
- yazılı, pozitiv şərtlə
- istənilən formada;
- ✓ yazılı formada;

**207.** Oferta nədir?

- müqavilə bağlamaq haqqında tələb
- müqavilə öhdəliyi

- müqavilə bağlamaq üçün xüsusi forma
- ✓ müqavilə bağlamaq haqqında təklif
- müqavilə bağlamaq haqqında göstəriş

208. Müqavilə...?

- fərmandır
- amnistiyadır
- sərəncamdır
- ✓ əqdin bir növüdür
- qanundur

209. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 19-cu maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılması üzrə milli orqan aşağıdakılardan nəyi müəyyənləşdirmir?

- xarici və beynəlxalq orqanların verdiyi sertifikatların tanınması barədə qərar qəbul edir;
- malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının aparılmasının düzgünlüyünə nəzarəti həyata keçirir;
- ✓ xarici və beynəlxalq orqanların sertifikatlaşdırma qaydalarını müəyyənləşdirir və verdiyi sertifikatların düzgünlüyünə nəzarəti həyata keçirir;;
- məcburi sertifikatlaşdırılmalı malların (işlərin, xidmətlərin) nomenklaturunu müəyyənləşdirir;
- malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydalarını müəyyənləşdirir

210. Respublika ərazisində inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkili və hüquqi əsaslarını müəyyən edir?

- “Rəqabət haqqında” qanun
- “Təbii inhisarlar haqqında” qanun
- ✓ “Antiinhisar fəaliyyəti haqqında” qanunu
- “Haqsız rəqabət haqqında” qanun
- “Müəssisələr haqqında” qanun

211. Təsərrüfat subyektlərinin inhisarçılığına aşağıdakı daxil deyil?

- qiymətləri artırmaq məqsədilə istehsalın həcmnin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması
- bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətləri manipulyasiya edilməsi
- kontrakta sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan şərtlərin ona məcburi qəbul etdirilməsi
- topdansa satış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması
- ✓ təsərrüfat fəaliyyətinin reallaşdırılması məqsədilə hüquqi şəxslərin qeydiyyatı

212. Patent-lisenziya inhisarçılığı deyil?

- lisenziya alınan kommersiya fəaliyyətinin məhdudlaşdırılması
- lisenziya alınan texniki siyasətin məhdudlaşdırılması
- patent sahibinin ondan istifadə etməməsi və ya bu patentlə lisenziya verməkdən əsassız imtina etməsi
- lisenziyalasdırılmış texnologiyanın lisenziya alan tərəfdən mənimsənilməsinin məhdudlaşdırılması
- ✓ lisenziyalı fəaliyyətlə bağlı siyahıların təsdiqi

213. Aşağıdakılardan hansı maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran fəaliyyət deyil?

- maliyyə ehtiyatlarının çevikliyinin məhdudlaşdırılması
- kredit təşkilatlarının maliyyə bazarına daxil olması üçün maneələr yaradılması
- kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlərin bağlanması
- ✓ mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcələrinin tətbiq edilməsi
- bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması

214. Yerli inhisarçılığa aşağıdakı aid deyil?

- əmtəə idxalı və ixracı üzrə məhdudiyyətlərin müəyyən edilməsi
- ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişdən sui-istifadə edilməsi
- yerli təsərrüfat subyektlərinə və ya onların birliklərinə birtərəfli qaydada üstünlük verən vergi güzəştlərinin, digər güzəştlərin müəyyən edilməsi

- ✓ rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən lisenziyaləşdirmə
  - təsərrüfat subyektlərinin yerli bazara daxil olmasının məhdudlaşdırılması
- 215.** Sahə inhisarçılığı ilə bağlı idarəetmə orqanlarının fəaliyyətinə aşağıdakılardan aid deyil?
- kapitalın bir sahədən digər sahəyə sərbəst daxili qarşısında əsassız maneələr qoyulması
  - təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması
  - yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin yaradılması
  - holding şirkətlərinin yaradılması
  - ✓ idxal- ixrac zamanı tarif məhdudiyyətlərinin tətbiqi
- 216.** Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təbii inhisarçılıq aşağıdakı sahələrdə mümkün deyil?
- elektrik və istilik enerjisinin ötürülməsi paylanması xidmətləri
  - dəniz limanı xidmətləri, yükdaşıma və hərəkət təhlürəsizliyi fəaliyyəti
  - neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli
  - təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri
  - ✓ sərnişin nəqliyyatı xidmətinin həyata keçirilməsi
- 217.** digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması, həmçinin eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?
- ✓ rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
  - haqsız sahibkarlıq fəaliyyəti;
  - rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
  - haqsız işgüzarlıq davranışı;
  - rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- 218.** əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi, həmçinin əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığına gizlədilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?
- rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
  - haqsız işgüzarlıq davranışı;
  - haqsız sahibkarlıq fəaliyyəti;
  - ✓ istehlakçıların çaşdırılması.
  - rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- 219.** bazar subyektinin elmi-texniki, istehsalat və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması, həmçinin rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?
- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
  - rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
  - haqsız işgüzarlıq davranışı;
  - rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
  - ✓ haqsız sahibkarlıq fəaliyyəti;
- 220.** rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması, həmçinin rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?
- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
  - haqsız işgüzarlıq davranışı;
  - haqsız sahibkarlıq fəaliyyəti;
  - ✓ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
  - rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;

221. digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması, həmçinin rəqibin elmi-texniki istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?
- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
  - haqsız işgüzarlıq davranışı;
  - haqsız sahibkarlıq fəaliyyəti;
  - ✓ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
  - rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
222. müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əd çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması, həmçinin rəqibin işgüzar əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?
- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
  - haqsız sahibkarlıq fəaliyyəti;
  - rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
  - ✓ haqsız işgüzarlıq davranışı;
  - rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
223. Azərbaycanın Respublikasında rəqabət qurumu hesab edilir?
- antikorupsiya dövlət xidməti
  - haqsız rəqabət xidməti
  - inhisar dövlət xidməti
  - kommersiya dövlət xidməti
  - ✓ antiinhisar dövlət xidməti
224. İstehlakçıların çaşdırılması hesab edilmir?
- ✓ əmtəə ilə əlaqədar kommersiya sirrinin qorunmaması
  - əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması
  - əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi
  - əmtəənin istehlakçını çaşdırma bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması
  - əmtəənin öz təyinatına, ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi
225. Haqsız sahibkarlıq fəaliyyəti deyil?
- rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərmək
  - müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması
  - bazar subyektinin kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması
  - ✓ maya dəyərinin formalaşdırılması elementlərinin müəyyənləşdirilməsi
  - əmtəələrin məcburi əlavə çeşidlə satışı
226. Aşağıdakılardan hansı haqsız rəqabət forması deyil?
- ✓ Hüquqi şəxslərin qeydiyyatına maneələr yaratmaq
  - Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
  - Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
  - Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişləri
  - İstehlakçıların çaşdırılması
227. Azərbaycan Respublikasında rəqabətin qorunması və antiinhisar qanunvericiliyi ilə bilavasitə əlaqəli olmayan qanun hansıdır?
- “Tənzimlənən qiymətlər haqqında” qanun
  - “Haqsız rəqabət haqqında” qanun
  - “Antiinhisar fəaliyyəti haqqında” qanun
  - “Təbii inhisarlar haqqında” qanun

✓ “Büdcə sistemi haqqında” qanun

228. Rəqabət münasibətlərinin tənzimlənməsi əsasən aşağıdakılardan hansına əsaslanır?

- pul-kredit siyasətinə
- maliyyə siyasətinə
- antdempinq siyasətinə
- struktur siyasətinə
- ✓ antiinhisar siyasətinə

229. Haqsız rəqabətin aşağıdakı forması yoxdur?

- haqsız sahibkarlıq fəaliyyəti
- haqsız işgüzarlıq davranışı
- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
- rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
- ✓ istehlakçı hüquqlarının mühafizəsi

230. İstehsal inhisarçılığı forması deyil?

- sindikat
- kartel
- ✓ konqlomerat
- trest
- konsern

231. Dövlət inhisarçılığına aid deyil?

- məcburi dövlət sifarişlərinin müəyyən edilməsi
- təsərrüfat subyektlərinin xarici iqtisadi fəalyyətinə əsassız məhdudiyyətlər qoyulması
- ✓ milliləşdirmənin həyata keçirilməsi
- idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlərin verilməsi
- fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati idarəetmə strukturlarının yaradılması

232. İstehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində yaranmağa başlamışdır?

- 20-ci əsrin əvvəllərindən
- 18-ci əsrin sonlarından
- 19-cu əsrin birinci yarısından
- 18-ci əsrin ikinci yarısından
- ✓ 19-cu əsrin ikinci yarısından

233. Rəqabətin aşağıdakı funksiyası yoxdur?

- ✓ nəticə funksiyası
- səbəb funksiyası
- tənzimləmə funksiyası
- nəzarət funksiyası
- paylama funksiyası

234. Qeyri-təkmil rəqabət metodlarına aid deyil?

- istehlakçının aldadılması
- valyuta fırıldaqları
- qüsurların gizlədilməsi
- a) məhsulun saxtalaşdırılması
- ✓ satışdan əvvəl və sonra xidmət

235. Təkmil rəqabət metodlarına aid deyil?

- məhsulun keyfiyyətinin yüksəldilməsi
  - yeni mal və xidmətlərin yaradılması
  - satışdan əvvəl və sonra xidmət
  - ✓ istehlakçının aldadılması
  - qiymətin aşağı salınması
- 236.** Azərbaycan Respublikasının «Haqsız rəqabət haqqında» Qanunu nə zaman qəbul edilmişdir
- 1997-ci il 2 may tarixli
  - ✓ 1995-ci il 2 iyun tarixli
  - 2000-ci il 12 mart tarixli
  - 2002-ci il 12 oktyabr tarixli
  - 1998-ci il 22 aprel tarixli
- 237.** Qanunvericiliyə əsasən aşağıdakılardan hansı sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin forması deyil? 1. rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; 2. rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; 3. rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; 4. rəqibin təsərrüfat fəaliyyətinə təhlükə 5. rəqibin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmaq 6. rəqibin təsərrüfat fəaliyyətinə süni maneələr yaratmaq
- 1, 3, 4;
  - ✓ 4,5,6
  - 2, 3, 4;
  - 3, 4, 5
  - 1, 2, 5;
- 238.** Qanunvericiliyə əsasən aşağıdakılardan hansı sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin forması deyil?
- rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
  - ✓ istehsalçıların çəşdirilməsi;
  - haqsız sahibkarlıq fəaliyyəti;
  - istehlakçıların çəşdirilməsi.
  - rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- 239.** Özlərinin patent və lisenziyalar üzərində inhisar hüququndan sui-istifadə edən idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin qeyri-qanuni fəaliyyətinə aşağıdakılardan hansı aid deyildir:
- lisenziya alanın kommersiya fəaliyyətinin məhdudlaşdırılması;
  - lisenziya alanın texniki siyasətinin məhdudlaşdırılması;
  - ✓ lisenziya sahibi tərəfindən lisenziya satılarkən onun haqqının ödənilməsi rejiminin sərtləşdirilməsindən imtina edilməsi.
  - lisenziyalasdırılmış texnologiyanın lisenziya alan tərəfindən mənimsənilməsinin məhdudlaşdırılması;
  - patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya verməkdən əsassız imtina etməsi;
- 240.** . Maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılardan hansı daxil deyil?
- kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması;
  - ✓ maliyyə ehtiyatlarının çevikliyin artırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə axması qarşısında sün'i əngəllərin aradan qaldırılması;
  - bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi;
  - digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarına daxil olması (yaxud bazardan çıxması) üçün maneələr yaradılması;
  - mülkiyyət və təşkilati-hüquqi formalardan asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almasında əsassız ayrı-seçkilik yaradılması;
- 241.** «Antiinhisar fəaliyyəti haqqında» Qanunun 6-cı maddəsinə əsasən, sahə inhisarçılığına gətirib çıxaran qeyri-hüquqi fəaliyyətə aşağıdakılardan hansı daxil deyil?
- yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün maneələr yaradılması;
  - ✓ malların bölüşdürülməsi, tədarükü və satışı üzrə paralel strukturların yaradılmasına yardım edilməsi;
  - sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət paketlərinin əldə edilməsi;
  - kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması;
  - təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması;

242. Dövlət inhisarçılığına gətirib çıxaran qeyri-qanuni fəaliyyətə aşağıdakılardan hansılar aiddir? 1. müstəqil təsərrüfat subyektləri tərəfindən istehsal edilən və satılan malların qiymətləri üzərində əsassız olaraq nəzarətin həyata keçirilməsi; 2. idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlər verilməsi; 3. respublikanın bölgələri arasında məhsul hərəkətinə əsassız qadağaların qoyulması; 4. fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati-idarəetmə strukturlarının yaradılması; 5. təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulması;
- 1, 3, 4, 5;
  - ✓ hamısı
  - 1, 2, 3, 4;
  - 2, 3, 4, 5
  - 1, 2, 3, 5;
243. İnhisarçılığa qarşı mübarizə sahəsində münasibətlərin tənzimlənməsinin hüquqi bazasına aşağıdakı normativ aktlardan hansı aid deyil?
- «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 1993-cü il 4 mart tarixli Qanunu,
  - ✓ «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikasının 1997-ci il 13 iyun tarixli qanunu
  - «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikasının 1995-ci il 2 iyun tarixli qanunu
  - Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Antiinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılma Qaydalarının təsdiq edilməsi barədə» qərarı
  - «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının 1998-ci il 15 dekabr tarixli qanunu,
244. İstehsalda inhisarin hansı formaları var?
- kartel
  - ✓ hamısı
  - trest
  - konsern
  - sindikat
245. Rəqabətin funksiyaları
- təkmil və qeyri-təkmil, səbəb;
  - ✓ səbəb, paylama, nəzarət
  - Sərbəstlik, rifah, ədalət;
  - Texniki tərəqqi, innovasiya,
  - İqtisadi sərbəstlik, artım, innovasiya;
246. AR-da icraedici və sərəncamverici fəaliyyəti həyata keçirən orqan aşağıdakılardan
- qanunverici hakimiyyət
  - ✓ icra hakimiyyəti
  - məhkəməicraçıları
  - AR-nın Konstitusiyaya məhkəməsi
  - məhkəmə hakimiyyəti
247. AR-nın icra hakimiyyəti orqanlarına aşağıdakılardan hansı aid deyil?
- mərkəzi icra hakimiyyəti
  - ✓ bələdiyyə icra hakimiyyəti
  - yerli icra hakimiyyəti
  - ali icra hakimiyyəti
  - yuxarı icra hakimiyyəti
248. Monopsopiya nədir?
- istehsalçı inhisarçılığı
  - ✓ istehlakçı inhisarçılığı
  - xarici inhisarçılıq
  - broker inhisarçılığı
  - vasitəçi inhisarçılığı

249. Aşağıdakı inhisar forması yoxdur?
- dövlət inhisarçılığı
  - ✓ süni inhisarçılıq
  - təbii inhisarçılıq
  - yerli inhisarçılıq
  - istehsal inhisarçılığı
250. “...Yeniləşmə və azad rəqabətlə idarə olunan dünyada çox ölkələr inkişaf edib çiçəklənə bilər” fikri kimə məxsusdur?
- A.Smitə
  - ✓ M.Porterə
  - K.Marksa
  - M.Fridmana
  - P.Xayneyə
251. “... Rəqabət - nadir nemətlər əldə etməyin meyarlarına mümkün qədər çox əməl etməyə yönələn təşəbbüsdür” fikri kimə məxsusdur?
- A.Smitə
  - ✓ P.Xayneyə
  - K.Marksa
  - M.Fridmana
  - M.Porterə
252. Maliyyə hüquq sahəsi necə hüquq sahəsidir?
- qarışıq hüquqdur
  - ✓ ümumi hüquqdur
  - müstəsna və vacib hüquqdur
  - xüsusi hüquqdur
  - adi hüquqdur
253. Qanunvericiliyin və səlahiyyətli dövlət orqanının qərarı ilə həyata keçirilən maliyyə nəzarəti hansıdır?
- maliyyə-kredit orqanının nəzarəti;
  - ümumi səlahiyyətli idarəçilik orqanının nəzarəti;
  - ümumdövlət nəzarəti;
  - ✓ məcburi nəzarət;
  - auditor nəzarəti
254. Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur?
- parlamentnəzarəti
  - ✓ yerli icra hakimiyyətinin nəzarəti
  - maliyyə-kredit orqanlarının nəzarəti
  - auditor nəzarəti
  - prezident nəzarəti
255. Maliyyə nəzarətinin vəzifələrinin reallaşması nəticəsində möhkəmlənir?
- icra intizamı
  - ✓ maliyyə intizamı
  - nəzarət intizamı
  - mülki intizam
  - vergi intizamı
256. Maliyyə nəzarətinin həyata keçirilməsində aşağıdakılardan hansı vəzifə hesab edilmir?
- müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq
  - ✓ hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin mənimsənilməsi

- maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət verəmək
- dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək
- maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək

257. Büdcə hüququnun predmetinə aşağıdakı münasibət daxil deyildir?

- Azərbaycan Respublikasının büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər
- ✓ vergi tətillərinin verilməsi ilə əlaqədar yaranan münasibətlər
- büdcə sisteminə daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər
- respublikanın gəlir və xərclərinin büdcələr arasında bölüşdürülməsi ilə
- respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi ilə əlaqədar münasibətlər

258. Maliyyə münasibətlərində maliyyə fəaliyyətinin funksiyasına görə aşağıdakı qrupu yoxdur?

- pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər
- ✓ təsərrüfat subyektlərinin maliyyəsinin formalaşdırılması ilə əlaqədar münasibətlər
- dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər

259. Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakı daxil deyil?

- dövlət maliyyəsi
- ✓ maliyyə fondu
- kredit fondu
- sığorta fondu
- müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi

260. Maliyyə nəzarətinin hansı formaları var

- maliyyə, pul
- ✓ İlkin, cari, sonrakı
- maliyyə
- pul
- əmlak, maliyyə, pul

261. Nazirlər Kabineti maliyyə nəzarətini xüsusi səlahiyyətli orqanlar vasitəsi ilə həyata keçirir.

- Maliyyə Nazirliyi
- ✓ həmsi
- Vergilər Nazirliyi
- Gəmrük komitəsi
- Milli Bank

262. maliyyə nəzarətinin məzmununa aiddir

- müəssisələrin və vətəndaşların Dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsinin yoxlamaq
- ✓ həmsi
- müəssisə, idarə və təşkilatlar tərəfindən aparılan maliyyə əməliyyatlarının qanunauyğun həyata keçirilməsinə, pul vəsaitlərinin hesablanması saxlanması qaydalarına qanunauyğun əməl olunmasını yoxlamaq,
- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək
- hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin budcə vəsaitlərinin , bank ssudalarının, xüsusi vəsaitlərin onlar tərəfindən məqsəduyğun surətdə istifadəsini yoxlamaq

263. Maliyyə nəzarətini əhəmiyyəti və zəruriliyi

- Pul münasibətləri
- ✓ bölgü, mübadilə və istehlak münasibətləri
- valyuta yığını

- hamsı
  - Maliyyə resursları
264. Maliyyə nəzarətinin obyektı
- Büdcə prosesi
  - ✓ Pul münasibətləri
  - valyuta
  - heç biri
  - Maliyyə resursları
265. Azərbaycan Respublikasının maliyyə faliyyətini həyata keçirən orqanlar səlahiyyətlərinə görə hansı qruplara bölünür.
- Pulu yığan
  - ✓ Umumi və xusisi
  - pula nəzarət edən
  - pulu paylayan
  - Pulu bölüşdürən
266. Dövlətin maliyyə fəaliyyənti dedikdə
- heç biri.
  - hüquqi və fiziki şəxslərdən yığılan cərimələrdi
  - ✓ hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə edilməsi ilə əlaqədar münasibətlərdir
  - hüquqi və fiziki şəxslər tərəfindən vergi orqanlarına qaytarılmamaq şərti ilə verilən pul
  - hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
267. budcə fondunu nə təşkil edir
- gömrük yığımları.
  - ✓ hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
  - bank kreditləri
  - cərimələr
  - sığorta haqları
268. AR-nın Dövlət Büdcəsi haqqında qanunları hansı normalardan ibarətdir?
- prosessual;
  - ✓ maddi
  - dispozitiv;
  - dispozitiv və prosessual
  - imperativ;
269. Büdcə sahəsində yaranan münasibətləri tənzim edən hüquq normaları hansılardır?
- imperativ;
  - ✓ maddi və prosessual;
  - imperativ və prosessual;
  - dispozitiv və maddi
  - imperativ və maddi;
270. Azərbaycan Respublikası Milli Məclisinin maliyyə nəzarətini praktik reallaşdıran orqan necə adlanır?
- auditor palatası
  - ✓ hesablama palatası
  - büdcə palatası
  - deputat palatası
  - vəkllər palatası
271. Yoxlamaların həyata keçirilməsi dövrü baxımından maliyyə nəzarətinin aşağıdakı formaları vardır?

- rüblük, yarımillik, illik
- ✓ ilkin, cari, sonrakı
- cari, operativ, yekun
- sonrakı, razılaşdırılmış
- günlük, dekadalıq, aylıq

272. Bütçə sahəsində yaranan münasibətləri tənzim edən normalar aşağıdakı iki qrupa bölünür?

- inzibati və mülki hüquq normaları
- ✓ maddi və prosesual hüquq normaları
- prosesual və tətbiqi hüquq normaları
- mənəvi və konstitusion hüquq normaları
- mülki və prosesual hüquq normaları

273. Maliyyə hüququnun institutları hesab edilir?

- sığorta və vergi hüquqları
- ✓ bütçə və vergi hüquqları
- kredit fondu və yığım hüquqları
- dövlət rüsumu və tarf hüquqları
- bütçə və bələdiyyə hüquqları

274. Maliyyə hüququnun mənbələrindən hesab edilən aşağıdakı akt i hər il qəbul edilir?

- «Bütçə sistemi haqqında» qanun
- ✓ «Dövlət büdcəsi haqqında» qanun
- «Sığorta haqqında» qanun
- «Dövlət maliyyəsi haqqında» qanun
- «Vergi» məəcəlləsi

275. Maliyyə hüququnun ümumi hissəsinə aiddir?

- dövlətin bank faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- ✓ dövlətin maliyyə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- dövlətin kredit faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- dövlətin sığorta faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- dövlətin idarəetmə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar

276. Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ ..... ibarətdir?

- dövlət və bələdiyyə hissələrdən
- ✓ ümumi və xüsusi hissələrdən
- yazılı və şifahi hissələrdən
- ümumi və şəxsi hissələrdən
- sabit və daimi hissələrdən

277. Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o habelə..?

- qarışıq hüquqdur
- ✓ ümumi hüquqdur
- sosial hüquqdur
- müstəsna hüquqdur
- xüsusi hüquqdur

278. Maliyyə münasibətlərinə aşağıdakı əlamət xarakterik deyil?

- maliyyə münasibətləri bir qayda olaraq pul münasibətləridir
- ✓ maliyyə münasibətlərində pul vəsaitlərinin ikitərəfli hərəkəti vardır
- maliyyə münasibətlərində pul vəsaitləri maliyyə ehtiyatları formasında hərəkət edir

- maliyyə münasibətləri ekvivalentsiz münasibətlərdir
  - maliyyə münasibətləri pul vəsaitlərinin bölgüsü münasibətləridir
- 279.** Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri təsdiq olunmuş məbləğdən 20% yerinə yetirilərsə və bu büdcə kəsirinin müəyyən olunmuş yuxarı həddini keçməsinə səbəb olarsa, onda...?
- subsidiya tətbiq olunur
  - ✓ sekvestr tətbiq olunur
  - qrant tətbiq olunur
  - subvensiya tətbiq olunur
  - datasiya tətbiq olunur
- 280.** büdcə prosesinin anlayışı
- A R-nın büdcə sistemi, büdcələrin gəlir və xərclərinin bölüşdürülməsi, dövlət və bələdiyyələrin büdcə sahəsində səlahiyyətləri, büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudur
  - ✓ büdcələrin tərtib olunması, baxılması və təsdiq olunması, onların icrası, habelə büdcələrin icrasına dair hesabatın tərtib və təsdiq olunması ilə əlaqədar dövlətin prosesual xarakterli büdcə hüquq normaları ilə nizama salınan fəaliyyətidir
  - iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
  - dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
  - büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.
- 281.** Subvensiyaların təqdim olunması zamanı hansı şərtləri müəyyənləşdirilir:
- konkret məqsədə istiqamətləndirilməsi;
  - ✓ hamsı
  - subvensiya təqdim edən orqan tərəfindən onun həcmnin, ünvanın, qaydasının və şərtlərin müəyyən edilməsi;
  - subvensiya təqdim edən orqan tərəfindən nəzarət olunması, həmin orqana hesabat verilməsi.
  - müvafiq büdcə ilə paylı iştiraka əsaslanan formada həyata keçməsi;
- 282.** Subvensiya nədir
- büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılaraq pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
  - ✓ məqsədyönlü şəkildə istifadə edilməsi nəzərdə tutulan və yuxarı büdcədən aşağı büdcələrə ayrılan əvəzsiz büdcə vəsaitidir.
  - inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur
  - humanitar, sosial, ekoloji layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
  - aşağı bdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
- 283.** trasfert hansı mənada işlədilir:
- bir ölkədən başqa bir ölkəyə qızıl və ya xarici valyutanın köçürülməsi kimi;
  - ✓ hamsı
  - beynəlxalq sazişlər əsasında dövlətlər arasında əhali mübadiləsi, vətəndaşlığın avtomatik dəyişməsi kimi;
  - büdcə hüquq münasibətlərində isə transfert yuxarı büdcədən aşağı büdcəyə büdcə yardımı mənasında.
  - adlı qiymətli kağızlara (çeklər, veksellər, səhmlər, istiqrazlar) sahiblik hüququnun bir şəxsdən başqa bir şəxsə təqdim olunması (verilməsi) kimi;
- 284.** Qrant nədir
- yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır.
  - ✓ humanitar, sosial, ekoloji layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
  - aşağı bdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
  - inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.
  - büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılaraq pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə

285. transfer nədir
- yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır.
  - ✓ aşağı bİdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
  - inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.
  - humanitar, sosial, ekoloci layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
  - büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
286. subsidiya nədir;
- yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır.
  - ✓ büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
  - inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.
  - humanitar, sosial, ekoloci layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
  - aşağı bİdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
287. Dotasiya nədir
- büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
  - ✓ yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır
  - inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.
  - humanitar, sosial, ekoloci layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
  - aşağı bİdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
288. Büdcə sistemini tənzimləmək məqsədilə yuxarı büdcələrdən aşağı büdcələrə ayrılan vəsaitlər (ehtiyatlar) hərəkət edir:
- dotasiya;subsidiya;
  - ✓ hamsı
  - qrant;transfert;
  - büdcə ssudası.
  - subvensiya;
289. büdcə sisteminin gəlirlərini aşağıdakı kimi qruplaşdırılır
- təşkilatların təsərrüfat fəaliyyətindən daxil olan gəlirlər, xarici iqtisadi fəaliyyətdən daxil olan gəlirlər, vasitəçilik və digər xidmətlərdən daxil olan gəlirlər;
  - ✓ Hamsı
  - təbii, maddi və s. ehtiyatlardan ödəmələr;
  - vətəndaşlardan daxil olan gəlirlər;
  - bank və sığorta fəaliyyətindən daxil olan gəlirlər özəlləşdirmədən daxil olan gəlirlər,
290. Azərbaycan Respublikasının büdcə sistemi hansı səviyyələrdən ibarətdir:
- maddi və prosesual büdcə hüquq normaları.
  - ✓ Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın dövlət büdcəsi və bələdiyyə büdcələri.
  - fəvqəladə büdcə;
  - minimal büdcə.
  - adi büdcələr,
291. Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalarhansı qrupa bölünür:
- fəvqəladə büdcə;
  - minimal büdcə.

- birləşmiş (vahid) büdcə
- adi büdcələr,
- ✓ maddi və prosesual büdcə hüquq normaları.

**292.** Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar neçə üerə bölünür

- 5.0
- ✓ 2.0
- 6.0
- 7.0
- 4.0

**293.** Büdcə hüquq münasibətlərinin subyekti olmaq üçün hansı əlamətlər vacibdir :

- dövlət və inzibati ərazi vahidlikləri
- ✓ gəlir və xərclərin büdcələr arasında bölüşdürülməsində iştirak etmək, büdcə prosesinin hər hansı bir mərhələsində iştirak etmək, büdcədən maliyyələndirmə formasında pul vəsaiti alması ilə əlaqədar büdcə hüquq münasibətlərində iştirak etmək.
- müxtəlif səviyyəli büdcə fondları
- dövlət və yerli hakimiyyətin müvafiq orqanları
- büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan maliyyə plan aktları.

**294.** Büdcə hüquq münasibətlərinin dairəsini aşağıdakı qaydada qruplaşdırmaq olar:

- büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktları.
- ✓ dövlət və inzibati ərazi vahidlikləri: dövlət hakimiyyəti və yerli özünüidarə orqanları dövlət hakimiyyətinin nümayəndəli və idarəçilik orqanları
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- heç biri
- müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir

**295.** büdcə hüququ anlayışı

- büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.
- ✓ A R-nın büdcə sistemi, büdcələrin gəlir və xərclərinin bölüşdürülməsi, dövlət və bələdiyyələrin büdcə sahəsində səlahiyyətləri, büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudur
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- heç biri
- iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir

**296.** birləşmiş (vahid) büdcə nədir.

- iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan büdcələr
- ✓ Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə büdcələr qəbul oluna bilər
- Bu cür büdcə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər
- heç biri
- Bu büdcə ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə recimini nəzərdə tutan və bu halda qəbul edilən büdcədir;

**297.** fəvqəladə büdcə nədir.

- iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan büdcələr
- ✓ ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə recimini nəzərdə tutan və bu halda qəbul edilən büdcədir
- Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə büdcələr qəbul oluna bilər.
- heç biri
- Bu cür büdcə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər

|      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              |
|------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 298. | <p>adi büdcələr nədir</p> <ul style="list-style-type: none"> <li>Bu büdcə ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə recimini nəzərdə tutan və bu halda qəbul edilən büdcədir;</li> <li>✓ iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan büdcələr</li> <li>Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə büdcələr qəbul oluna bilər.</li> <li>heç biri</li> <li>Bu cür büdcə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər</li> </ul>                                                                                                                                                                                                                        |
| 299. | <p>büdcə kəsirinin səbəbləri.</p> <ul style="list-style-type: none"> <li>hüquqi və fiziki şəxslərin vergilədən yayınmaları, vergi intizamına əməl etməmələri nəticə etibarilə büdcəyə öz təsiri göstərir</li> <li>Dördüncüsü, büdcədə kəsir xarci iqtisadi əlaqələrdə oolan çatışmamazlıqların nəticəsində də əmələ gələ bilər.</li> <li>Üçüncüsü, ölkədə baş verə bilən qeyri-stabillik, müəssisələrin öz işini dayandırması və s. bu kimi halları da göstərmək olar.</li> <li>✓ hamsı</li> <li>İkincisi, ölkədə kriminogen vəziyyətin kəskin şəkil alması, korrupsiya, dövlət orqanlarının vəzifəli şəxslərinin səriştəsizliyi və s.</li> </ul>                                                                                                                                            |
| 300. | <p>büdcə kəsiri nədir</p> <ul style="list-style-type: none"> <li>Büdcə kəsiri Azərbaycan Respublikasının əmlakıdır</li> <li>✓ büdcə xərclərinin gəlirləri üstələməsi baş verir və büdcə kəsiri dövlət büdcəsi xərclərinin gəlirlə təmin olunmayan məbləğidir.</li> <li>Büdcə kəsiri riyazi əmsəldir</li> <li>Büdcə kəsiri Azərbaycan Respublikasının iflasıdır</li> <li>Büdcə kəsiri fiziki şəxsin mülkiyyətidir</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                  |
| 301. | <p>Büdcənin hüquqi əlamətləri</p> <ul style="list-style-type: none"> <li>büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə planıdır.</li> <li>✓ universal maliyyə planıdır, başqa digər maliyyə planlarına münasibətdə əlaqələndirici rolə malikdir, əsas maliyyə planıdır.</li> <li>dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.</li> <li>heç biri</li> <li>iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir</li> </ul> |
| 302. | <p>Büdcə iqtisadi kateqoriya</p> <ul style="list-style-type: none"> <li>dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.</li> <li>✓ iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir</li> <li>hüquqi kateqoriyadır</li> <li>hamsı</li> <li>maddi kateqoriyadır</li> </ul>                                                                                                                                                                                                                                                             |
| 303. | <p>Maddi mənada büdcə</p> <ul style="list-style-type: none"> <li>iqtisadi kateqoriyadır</li> <li>✓ dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.</li> <li>hüquqi kateqoriyadır</li> <li>hamsı</li> <li>maddi kateqoriyadır</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                                                               |
| 304. | <p>Büdcənin mahiyyətini açmaq üçün bu məsələyə üç aspektdən yanaşmaq lazımdır</p> <ul style="list-style-type: none"> <li>✓ iqtisadi; maddi mənada; hüquqi kateqoriya kimi</li> <li>Heç biri</li> <li>planlı</li> <li>mənəvi</li> <li>məntiqi</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      |

- 305.**        təftişin üsulları
- riyazi, normativ, məntiqi
  - ✓ - hamsı
  - inventarlaşdırma, ekspertiza
  - vizual müşahidə
  - - qarşılıqlı, müqaisəli.
- 306.**        Təşkilati əlamətinə görə təftişin növləri
- Kompleks
  - ✓ hamsı
  - plandankənar
  - tematik
  - planlı
- 307.**        Təftişçinin hüquq və vəzifələri
- təftiş apardığı təşkilatda lazım olan sənədləri tələb etmək, lazım olduqda müəssisənin bütün sahələrini və binalarını yoxlamaq
  - ✓ hamsı
  - müəssisə rəhbər və digər işçilərdən izahat tələb etmək
  - xüsusi protokol əsasında müəyyən sənədləri götürmək
  - mütəxəssis və ekspert dəvət etmək
- 308.**        Təftiş yoxlamanın obyektləri
- Sənəd Təftiş- hamsı
  - ✓ hamsı
  - Qismən Təftiş
  - Tam Təftiş
  - Faktiki Təftiş
- 309.**        Maliyyə nəzarətin metodları
- analitik və statistis fəaliyyət
  - ✓ yoxlama və təftiş
  - rüblük
  - - hamsı
  - illik
- 310.**        Hesablaşma Palatasının funksiyaları aşağıdakı kimi qruplaşdırılır.
- könüllü və məcburi
  - ✓ nəzarət- nəftiş, analitik – informasiya, ekspert-analitik
  - cari,
  - sonrakı
  - İlkin,
- 311.**        məcburi maliyyə nəzarəti bu halda həyata keçirilir
- bələdiyyənin xaişi ilə
  - ✓ qanunvericiliyin tələbi və səlahiyyətli dövlət orqanlarının qərarı ilə
  - xalqın qərarı ilə
  - Heç biri
  - prokurorun təşəbbüsü ilə
- 312.**        xüsusi səlahiyyətli dövlət orqanların nəzarət obyektləri
- budcə nəzarəti

- ✓ hamsı
- bank nəzarəti
- sığorta , valyuta, gömrük nəzarəti
- vergi nəzarəti

### 313. Maliyyə nəzarətinin növləri

- - təssərrüfat daxili, audit, prezident
- ✓ - hamsı
- - dövlət nəzarəti
- - idarədaxili nəzarət
- - parlament, ümumi səlahiyyətli idarəçilik orqanlarının nəzarəti,

### 314. Sonrakı maliyyə nəzarətinin tədqiqat obyekti nədir

- gələcək yoxlama dövrünün maliyyə göstəriciləri
- ✓ keçən yoxlama dövrünün maliyyə göstəriciləri
- maliyyə hesabları
- heç biri
- əmlak nəzarət

### 315. Cari nəzarətin məqsədi

- maliyyə hüquq münasibətlərinin iştirakçılarına lazımi metodik kömək göstərmək
- ✓ maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxartmaq və xəbərdar etmək
- hesablanması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etmək
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin

### 316. İlkin maliyyə nəzarətinin məqsədi

- müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin
- ✓ maliyyə hüquq münasibətlərinin iştirakçılarına lazımi metodik kömək göstərmək
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- hesablanması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etmək

### 317. Sonrakı nəzarət

- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- ✓ maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
- hamsı

### 318. cari nəzarət

- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- ✓ pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək
- hamsı
- maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir

### 319. İlkin nəzarət

- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- ✓ pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir

- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək
- hamsı
- maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir

**320.** Maliyyə nəzarətinin neçə forması var

- 4.0
- ✓ 3.0
- 1.0
- 8.0
- 5.0

**321.** Maliyyə intizamı dedikdə

- Nazirlər Kabinetinin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- ✓ müəssisə, idarə və təşkilatların və vətəndaşların pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması
- Milli Məclisin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- Hesablama Palatasının pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- Vergilər Nazirliyinin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür

**322.** Azərbaycan Respublikasının maliyyə fəaliyyəti dedikdə.....

- dövlət maliyyə fondlarının gəlirləri dövlətin özü tərəfindən tətbiq edilən vergi sistemi vasitəsi ilə məcburi qaydada təmin edilməsi başa düşülür
- ✓ sosial-iqtisadi inkişaf proqramlarının reallaşdırılması, şlkənin müdafiəsi və təhlükəsizliyinin təvbn edilməsi məqsədləri üçün dövlətin və bələdiyyələrin maliyyə ehtiyatlarının plana uyğun yaradılması, bölüşdürülməsi, istifadəsi başa düşülür.
- dövlət maliyyəsi dövlətin özü tərəfindən idarə olunan pul sistemi ilə bütün səviyyələrdə bağlı olması
- heç biri
- bankların sərəncamında olan və onların qalmış pul vəsaitlərinin dövlət üçün təşkil olunması və digər ehtiyaclar üçün əvəzli və müddətli şərtlərlə verilməsidir

**323.** Mərkəzləşdirilməmiş pul fondlara nə aiddir

- hüquqi və fiziki şəxslərdən yığılan cərimələri
- ✓ müəssisə və təşkilatların maliyyəsi (pul) aiddir
- bankların sərəncamında olan və onların qalmış pul vəsaitlərinin təşkil olunması və digər ehtiyaclar üçün əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətlər
- hakimiyyət subyekti kimi dövlət sərəncamına daxil olan pul vəsaiti fondları
- dövləti maliyyələşdirən pul

**324.** Mərkəzləşdirilmiş pul fondlara nə aiddir

- komersiya və qeyri komersiya təşkilatlarının maliyyəsi
- ✓ hakimiyyət subyekti kimi dövlət sərəncamına daxil olan pul vəsaiti fondlara
- dövləti maliyyələşdirən maliyyə
- bankların sərəncamında olan və onların qalmış pul vəsaitlərinin təşkil olunması və digər ehtiyaclar üçün əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətlər
- hüquqi və fiziki şəxslərdən yığılan cərimələri

**325.** Pul fondunun hansı növləri var

- komersiya və qeyri komersiya
- ✓ Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş
- maliyyə
- qeyri maliyyə
- sığorta

326. Sığorta fondunun əsas məqsədi
- dövləti maliyyəsini sığortalayır
  - ✓ təbii fəlakət, bədbəx hadisə və digər hallarda göstərilənlərin nəticələrini aradan qaldırmaq üçün istifadə edilir
  - komersiya və qeyri komersiya təşkilatlarının maliyyəsini sığortalayır
  - hüquqi və fiziki şəxslərdən yığılan cərimələri sığortalayır
  - kredit sığortalayır
327. Müəssisə, idarə və təşkilatların maliyyəsinin hansı növü var
- özünü maliyyələşdirən
  - ✓ komersiya və qeyri komersiya
  - dövləti maliyyələşdirən maliyyə
  - kredit təşkilatı
  - bankrot
328. Dövlət krediti nədir
- hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
  - ✓ hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə edilməsi ilə əlaqədar münasibətlərdir
  - hüquqi və fiziki şəxslər tərəfindən vergi orqanlarına qaytarılmamaq şərti ilə verilən pul
  - hüquqi və fiziki şəxslərdən yığılan kredit faizləri
  - hüquqi və fiziki şəxslərdən yığılan cərimələrdir
329. Azərbaycan Respublikasının pul fondlarının hüquq institutları
- - onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul vəsaiti.
  - ✓ - Dövlət maliyyəsi, müəssisə, idarə, təşkilatların maliyyəsi, kredit fondu, dövlət sığorta fondu, büdcə fondu və s.
  - - Dövlət maliyyəsi, müəssisə, idarə, təşkilatların maliyyəsi və borc fondu
  - gömrük yığımları
  - - Bank kreditləri, təşkilatların maliyyəsi
330. İqtisadi münasibət kimi maliyyə dedikdə....
- iqtisadi və sosial ehtiyacların təmin edilməsi üçün zəruri pul vəsaiti fondularının yaradılması, bölüşdürülməsi və istifadə olunması prosesində yaranan ictimai münasibətlər başa düşülür.
  - iqtisadi ehtiyacların təmin edilməsi üçün zəruri olan inzibati ərazi vahidlərinin istifadə olunması prosesində yaranan ictimai münasibətlər başa düşülür.
  - ✓ iqtisadi və sosial ehtiyacların təmin edilməsi üçün zəruri olan dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul vəsaiti fondularının yaradılması, bölüşdürülməsi və istifadə olunması prosesində yaranan ictimai münasibətlər başa düşülür.
  - sosial ehtiyacların təmin edilməsi üçün zəruri olan dövlətin, onun inzibati ərazi vahidlərinin pul vəsaiti fondularının yaradılması, bölüşdürülməsi və mənimlənməsi prosesində yaranan ictimai münasibətlər başa düşülür.
  - pul vəsaiti fondularının yaradılması, bölüşdürülməsi və istifadə olunması prosesində yaranan ictimai münasibətlər başa düşülür
331. maliyyə hansı kateqoriyaya aiddir
- - hüquqi
  - ✓ iqtisadi
  - maliyyə
  - pul
  - - siyasi
332. Maliyyənin Nəzarət funksiyası
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların və fiziki şəxslərin pul vəsaitlərinə nəzarət edir.
  - ✓ dövlətin və ya digər pul fondlarına maliyyə ehtiyatlarının daxil olması prosesi, maliyyə ehtiyatlarının bölüşdürülməsi və onlardan necə istifadə edilməsi və s. Haqqında daima məlumat əldə edilir
  - I dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamından çıxarılan pul vəsaitlərinə nəzarət edir
  - dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul və vəsaiti artır
  - dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamına daxil olan əmlaka nəzarət edir

**333.** Maliyyənin Bölgü funksiyası

- əmlak dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamına daxil olur.
- ✓ pul dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların və fiziki şəxslərin sərəncamına daxil olur.
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul və vəsaiti artır
- təşkilatların pul vəsaiti artır
- pul dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamından çıxır

**334.** Maliyyənin funksiyaları

- yığım, bölgü, yenidən bölgü.
- ✓ Bölgü, nəzarət, tənzimləmə
- gömrük yığımları
- nəzarət, yenidən bölgü
- vergi yığını sərəncamına daxil olur.

**335.** maddi məzmunu görə maliyyə

- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların valyuta vəsaiti fondudur
- ✓ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul vəsaiti fondudur
- dövlətin vəsaitidi
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların yalnız vergi formasında yığılan pul vəsaiti fondudur.
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların əmlak fondudur

**336.** Maliyyə” Ərəbcədən tərcümədə nə deməkdir

- pul mənbəyi
- ✓ pul yığını
- pulun paylanması
- iqtisadi mexanizm
- pulun bölüşdürülməsi

**337.** maliyyənin anlayışı aşağıdakılardan hansıdır

- maliyyə cəmiyyətdə pul münasibətlərini tənzimləyir
- ✓ dövlətin funksiyalarının yəta keçirilməsinin təmin edən pul vəsaitləri fondlarının yaradılması, və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər sistemi kimi ifadə olunur
- maliyyə cəmiyyətdə iqtisadi münasibətlərini tənzimləyir
- maliyyə cəmiyyətdə pulla bağlı mülki münasibətlərini tənzimləyir
- maliyyə cəmiyyətdə maliyyə münasibətlərini tənzimləyir

**338.** Maliyyə hüququnun mənbələri

- AR Konstitusiyası
- ✓ hamsı
- Budcə haqqında qanun
- AR Prezidentinin fərmanları
- Vergi məəcəlləsi

**339.** maliyyə-fəaliyyətinin məzmununa görə bölünür,,,

- büdcə, büdcələrin və büdcədən kənar məqsədli fondların təkili və icra olunması ilə əlaqədar münasibətlər
- ✓ hamsı
- vergi münasibətləri
- dövlətin daxili borcları ilə əlaqədar münasibətlər və.s
- müəssisələrin, idarələrin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi

**340.** maliyyə fəaliyyəti iqtisadi meyyara görə hansı qruplara bölünür.

- hüquqi
- ✓ maliyyə və qeyri maliyyə xarakterli
- siyasi
- ictimai
- iqtisadi

**341.** Maliyyə fəaliyyətinin funksiyaları aşağıdakılardır

- maliyyə ehtiyatlarından istifadə olunma
- ✓ hamsı
- dövlətin maliyyə resurslarının bölüşdürülməsi
- pul nişanlarının emisiyası
- pul vəsaitləri fondunun səfərbər olması

**342.** Maliyyə hüququnun anlayışı hansıdır?

- maliyyə cəmiyyətdə pul münasibətlərini tənzimləyir
- ✓ maliyyə hüququ ictimai inkişafın hər hansı bir dövründə dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsinin təmin olunması üçün maliyyə fəaliyyəti prosesində yaranan ictimai münasibətləri nizama salan hüquq normaları məcmusudur.
- maliyyə cəmiyyətdə maliyyə münasibətlərini tənzimləyir
- maliyyə cəmiyyətdə iqtisadi münasibətlərini tənzimləyir
- dövlətin funksiyalarının yəta keçirilməsinin təmin edən pul vəsaitləri fondlarının yaradılması, və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər sistemi kimi ifadə olunur

**343.** Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206-cı maddəsinə əsasən,

- Vergi bazası vergi elementi kimi vergi predmetinin kəmiyyət göstəricisidir və onu ifadə edir vergi elementi kimi vergi predmetinin keyfiyyət göstəricisidir və onu ifadə edir.
- ✓ torpaq vergisi üçün vergi vahidi kənd təsərrüfatı təyinatlı torpaqlar üçün 1 ha, qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar üçün 1 kv.m.- dir. Vergi vahidi vergi bazasının həcmi müəyyən etməkdə istifadə edilir
- Vergi bazası vergi elementi kimi vergi predmetinin kəmiyyət göstəricisidir və onu ifadə edir vergi elementi kimi vergi predmetinin keyfiyyət göstəricisi deyil
- vergi predmetinin ölçü parametridir.
- gəlir vergisi üçün vergi vahidi kənd təsərrüfatı təyinatlı torpaqlar üçün 1 ha, qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar üçün 1 kv.m.- dir. Vergi vahidi vergi bazasının həcmi müəyyən etməkdə istifadə edilir

**344.** vergi miqyası

- sadə elemenydir.
- vergi elementi , predmetinin göstəricisi deyil
- ✓ vergi predmetinin ölçü parametridir.
- vergi elementi deyil
- vergi elementi di .

**345.** Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndinə əsasən,

- vergi elementi kimi vergi predmetinin göstəricisi deyil
- ✓ Vergi bazası vergi elementi kimi vergi predmetinin kəmiyyət göstəricisidir və onu ifadə edir
- vergi elementi deyil
- sadə elemenydir.
- vergi elementi kimi vergi predmetinin keyfiyyət göstəricisidir və onu ifadə edir.

**346.** Vergi bazası

- vergi elementi kimi vergi predmetinin keyfiyyət göstəricisidir və onu ifadə edir.
- ✓ vergi elementi kimi vergi predmetinin kəmiyyət göstəricisidir və onu ifadə edir
- vergi elementi deyil
- sadə elemenydir.
- vergi elementi kimi vergi predmetinin göstəricisi deyil

**347.** vergi hüquq elmi

- xüsusi tədris kursu olub, tədris fənnidir
- ✓ maliyyə hüquq elminin tərkib hissəsidir;
- vergi kreditləri
- - heç biri
- vergi bazasının azaldılmasına yönələn endirimlər;

**348.** Vergi qanunvericiliyi endirimləri belə müəyyən edir:

- vergi qoyulmadan müəyyən obyektlərin çıxarılması;
- ✓ vergi dərəcəsinin aşağı salınması; vergi məbləğinin aşağı salınması.
- vergi kreditləri
- - heç biri
- vergi bazasının azaldılmasına yönələn endirimlər;

**349.** Vergi güzəştləri hansılardır

- maddi nemətlərin istehsalı.
- ✓ - vergi qoyulmadan müəyyən obyektlərin çıxarılması; vergi bazasının azaldılmasına yönələn endirimlər; vergi kreditləri
- maddi nemətlərin istehlakı
- - heç biri
- maddi nemətlərin dövriyyəsi

**350.** Bu hüquqi fakt ƏDV, aksiz, gömrük rüsumu və s. vergilərin alınması üçün əsas hesab edilir.

- maddi nemətlərin istehsalı.
- ✓ maddi nemətlərin istehlakı.
- artıq ödənilmiş verginin qaytarılması
- heç biri
- maddi nemətlərin dövriyyəsi

**351.** Bu hüquqi fakt qiymətli kağızlarla əməliyyatlardan verginin alınması, və ya konkret notarial qaydada özgəninkiləşdirilməsi zamanı dövlət rüsumunun alınması üçün əsasdır və s.

- maddi nemətlərin istehsalı.
- ✓ maddi nemətlərin dövriyyəsi
- artıq ödənilmiş verginin qaytarılması
- -heç biri
- maddi nemətlərin istehlakı.

**352.** Bu hüquqi fakt mənfəət vergisi və gəlir vergisinin alınması üçün əsasdır

- maddi nemətlərin dövriyyəsi
- ✓ - maddi nemətlərin istehsalı.
- artıq ödənilmiş verginin qaytarılması
- heç biri
- maddi nemətlərin istehlakı. Bu hüquqi fakt ƏDV, aksiz, gömrük rüsumu və s. vergilərin alınması üçün əsas hesab edilir.

**353.** Vergi obyekti.

- vergi mənbəyi;
- ✓ verginin ödənilməsinə şərtləndirən hüquqi faktlardır.
- vergi güzəştləri; vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət;
- artıq ödənilmiş verginin qaytarılması
- vergi daşıyıcısı;

**354.** Verginin əsas elementləri hansılardır

- vergi ödəyicisi , vergi obyekti; vergi predmeti;
- ✓ hamsı

- vergi dərəcəsi (stavkası); verginin hesablaşma qaydası və üsulları; verginin ödəmə müddəti;
- vergiqoyulma metodu; vergi dövrü (hesabat dövrü); verginin ödənilməsi qaydası
- vergi bazası; vergi miqyası; vergi vahidi;

### 355. Vergiinin hansı hüquqi əlaməti göstərilib

- «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ✓ Vergi dövlət büdcəsinin əsas mənbəyini təşkil edir
- dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.

### 356. Verginin əsas elementləri hansılardır

- vergi ödəyicisi ,vergi obyektı; vergi predmeti;
- ✓ hamsı
- vergi dərəcəsi (stavkası); verginin hesablaşma qaydası və üsulları; verginin ödəmə müddəti;
- vergiqoyulma metodu; vergi dövrü (hesabat dövrü); verginin ödənilməsi qaydası
- vergi bazası; vergi miqyası; vergi vahidi;

### 357. Vergiinin hansı hüquqi əlaməti göstərilib

- «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ✓ Fiziki və hüquqi şəxslərdən bu və ya digər verginin tələb edilməsi üçün hüquqi əsas olmalıdır. Vergiqoyulmanın hüquqi əsası, ona hüquqi qüvvə verən qanundur. Vergi yalnız qanunla tətbiq edilə, qanunla da ləğv edilə bilər.
- dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.

### 358. Vergiinin hansı hüquqi əlaməti göstərilib

- «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ✓ vergi – əvəzsiz pul ödəməsidir. Başqa sözlə, vergi ekvivalentsiz ödənişdir. Bu xüsusiyyətinə görə vergi başqa növ ödəmələrdən, məsələn, rüsumlardan fərqlənir. Belə ki, rüsum ödənilməsi əvəzində vətəndaşa müvafiq xidmət göstərilir. Deməli, rüsum əvəzli, vergi isə əvəzsiz ödəmədir
- dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.

### 359. Vergiinin hansı hüquqi əlaməti göstərilib

- «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ✓ Eyni bir mənbədən müəyyən vaxt ərzində verginin alınması yalnız bir dəfə həyata keçirilə bilər (ikiqat vergiqoyulma istisna təşkil edir).
- dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.

360. Vergiinin hansı hüquqi əlaməti göstərilib

- «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ✓ Vergiqoyulmanın hüquqi əsasından başqa faktiki əsasın da olması zəruridir. Faktiki əsas olmazsa, heç bir vergitutmadan söhbət gedə bilməz. Faktiki əsas vergiqoyulma üçün zəruri olan və müvafiq subyektlərdə vergi öhdəlikləri yaradan şərtlərin məcmusudur. Verginin faktiki əsası kimi gəlir, əmlak və s. obyektləri misal göstərə bilərik.
- dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdər.
- Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.

361. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11-ci mddəsində deyilir

- Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.
- ✓ «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdər.
- heç biri.
- dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir

362. dövlətin əsas gəlir mənbəyi

- - vergi,
- ✓ - Həmsı
- - cərimələr,
- - yığımlar
- - rüsum,

363. Dövriyyə həcmnin səviyyəsinə görə, regionlar üzrə fərqlənən vergi növü hansıdır?

- əlavə dəyər vergisi
- ✓ sadələşdirilmiş vergi
- aksizlər
- diferensial vergi
- mənfəət vergisi

364. Konstitusiyanın 94-cü maddəsinə görə respublikamızda maliyyə fəaliyyətinin, vergi və rüsumların ümumi əsaslarının müəyyən edilməsi səlahiyyəti məxsusdur?

- Azərbaycan Respublikasının Vergilər nazirliyinə
- ✓ Azərbaycan Respublikasının Milli Məclisinə
- Azərbaycan Respublikasının Maliyyə nazirliyinə
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
- Azərbaycan Respublikasının Prezidentinə

365. Vergiqoyulmada neçə qrup prinsiplər fərqləndirilir

- 2.0
- ✓ 3.0
- 9.0
- 6.0
- 5.0

366. Vergi sistemi

- – təşkilati-hüquqi və iqtisadi vahidliyə malik bütöv bir sistemdir
  - ✓ təşkilati-hüquqi və iqtisadi vahidliyə malik ayrı-ayrı vergilərin məcmusudur.
  - sosial-iqtisadi vahidliyə malik ayrı-ayrı vergilərin məcmusudur
  - – təşkilati-hüquqi və iqtisadi vahidliyə malik olmayan vergilərin məcmusudur
  - – pərakəndə vergilərin məcmusudur
- 367.** Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi
- vergi agentləri
  - ✓ daimi nümayəndəlik
  - qarşılıqlı surətdə asılı olan şəxslər
  - vergi yığan şəxslər
  - banklar (kredit təşkilatları)
- 368.** vergi və rüsumları bilavasitə yığan şəxslərdir.
- vergi agentləri
  - ✓ - vergi yığan şəxslər
  - qarşılıqlı surətdə asılı olan şəxslər
  - daimi nümayəndəlik
  - banklar (kredit təşkilatları)
- 369.** Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr.
- qarşılıqlı surətdə asılı olan şəxslər
  - vergi yığan şəxslər
  - - daimi nümayəndəlik
  - vergi agentləri
  - ✓ banklar (kredit təşkilatları)
- 370.** Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər kimdir
- vergi agentləri
  - ✓ qarşılıqlı surətdə asılı olan şəxslər
  - vergi yığan şəxslər
  - daimi nümayəndəlik
  - banklar (kredit təşkilatları)
- 371.** Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər kimdir
- banklar (kredit təşkilatları)
  - ✓ vergi agentləri
  - vergi yığan şəxslər
  - daimi nümayəndəlik
  - qarşılıqlı surətdə asılı olan şəxslər
- 372.** banklar (kredit təşkilatları)
- Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər
  - ✓ Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr
  - Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi
  - vergi və rüsumları bilavasitə yığan şəxslərdir
  - Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər

|      |                                                                                                                                                                                                                                                                         |
|------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 373. | vergi yığan şəxslər                                                                                                                                                                                                                                                     |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər</li> </ul>                                                          |
| ✓    | vergi və rüsumları bilavasitə yığan şəxslərdir.                                                                                                                                                                                                                         |
|      | <ul style="list-style-type: none"> <li>Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi</li> </ul>                                                                                                        |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr.</li> </ul>                                                                          |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər</li> </ul> |
| 374. | daimi nümayəndəlik                                                                                                                                                                                                                                                      |
|      | <ul style="list-style-type: none"> <li>Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi</li> </ul>                                                                                                        |
| ✓    | Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər                                                                                                            |
|      | <ul style="list-style-type: none"> <li>vergi və rüsumları bilavasitə yığan şəxslərdir.</li> </ul>                                                                                                                                                                       |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr.</li> </ul>                                                                          |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər</li> </ul> |
| 375. | qarşılıqlı surətdə asılı olan şəxslər                                                                                                                                                                                                                                   |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər</li> </ul>                                                          |
| ✓    | Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər                                                   |
|      | <ul style="list-style-type: none"> <li>vergi və rüsumları bilavasitə yığan şəxslərdir.</li> </ul>                                                                                                                                                                       |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr.</li> </ul>                                                                          |
|      | <ul style="list-style-type: none"> <li>Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi</li> </ul>                                                                                                        |
| 376. | vergi agentləri                                                                                                                                                                                                                                                         |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər</li> </ul> |
| ✓    | Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər                                                                                                            |
|      | <ul style="list-style-type: none"> <li>vergi və rüsumları bilavasitə yığan şəxslərdir.</li> </ul>                                                                                                                                                                       |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr.</li> </ul>                                                                          |
|      | <ul style="list-style-type: none"> <li>Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi</li> </ul>                                                                                                        |
| 377. | Vergi orqanlarının hüquqları və vəzifələri verilmişdir                                                                                                                                                                                                                  |
|      | <ul style="list-style-type: none"> <li>Azərbaycan Respublikasının Konstitusiyasında</li> </ul>                                                                                                                                                                          |
| ✓    | Vergi Məcəlləsinin 23-cü və 24-cü maddələrində                                                                                                                                                                                                                          |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 25-cü və 26-cü maddələrində</li> </ul>                                                                                                                                                                        |
|      | <ul style="list-style-type: none"> <li>Vergi Məcəlləsinin 30-cu maddəsində</li> </ul>                                                                                                                                                                                   |
|      | <ul style="list-style-type: none"> <li>Gömrük Məcəlləsində</li> </ul>                                                                                                                                                                                                   |
| 378. | vergi orqanlarının fəaliyyət prinsiplərini hansılardı                                                                                                                                                                                                                   |
|      | <ul style="list-style-type: none"> <li>vergi orqanları sisteminin vahidliyi prinsipi və stabilliyi prinsipi;</li> </ul>                                                                                                                                                 |
| ✓    | həmsi                                                                                                                                                                                                                                                                   |
|      | <ul style="list-style-type: none"> <li>vergi orqanları fəaliyyətində qanunçuluq prinsipi;</li> </ul>                                                                                                                                                                    |
|      | <ul style="list-style-type: none"> <li>vergi orqanları fəaliyyətində məqsədyönlülük prinsipi.</li> </ul>                                                                                                                                                                |
|      | <ul style="list-style-type: none"> <li>vergi orqanları sisteminin müstəqilliyi prinsipi və operativliyi (çevikliyi) prinsipi;</li> </ul>                                                                                                                                |
| 379. | «Azərbaycan Respublikası Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamə təsdiq edilmişdir.                                                                                                                                                                         |
|      | <ul style="list-style-type: none"> <li>Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2000-i il tarixli Fərmanı ilə</li> </ul>                                                                                                                                           |

- ✓ Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2001-ci il tarixli Fərmanı ilə
- Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2003-ci il tarixli Fərmanı ilə
- Azərbaycan Respublikası Prezidentinin 10 iyun 1997-ci il tarixli Fərmanı ilə
- Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2008-ci il tarixli Fərmanı ilə

**380.** İdarəçilik ierarxiyası üzrə vergi orqanları sistemi hansı səviyyəli quruluşa malikdir:

- -beynəlxalq
- -federativ
- -muxtar
- ✓ respublika (habelə muxtar respublika) səviyyəsində; yerli səviyyədə, yəni şəhər, rayon və şəhərlərdə də rayonlar üzrə
- -milli

**381.** Azərbaycanda vergi orqanları neçənci ildən fəaliyyət göstərir

- 1996-ci ildən
- 1998-ci ildən
- 1995-ci ildən
- 1991-ci ildən
- ✓ 1992-ci ildən

**382.** Vergi orqanlarının fəaliyyətinin predmetini nə təşkil edir:

- gəlir mənbəyində verginin ödənilməsi;
- vergilərin deklarativ üsulla ödənilməsi;
- ✓ vergilərin hesablanması düzgünlüyü; vergi ödənişinin tamlığı; vergi ödənişinin vaxtında aparılması
- kadastr üsulu ilə verginin ödənilməsi;
- bildiriş üzrə verginin ödənilməsi

**383.** Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 20-ci maddəsinə əsasən,

- vergi orqanları səlahiyyətsiz orqanıdır.
- vergi orqanları cəza təyinemə funksiyasını həyata keçirir
- vergi orqanları müstəqil orqanıdır.
- vergi orqanları sifariş həyata keçirən orqanıdır.
- ✓ vergi orqanları hakimiyyət səlahiyyətləri ilə təmin edilmiş dövlət orqanıdır

**384.** Vergi ödəyicilərin aşağıdakı vəzifələri vardır:

- vergi orqanlarına qanunvericilikdə nəzərdə tutulan müddətlərdə və qaydalarda hesabatlar təqdim etmə
- qanunla müəyyən edilmiş vergiləri ödəmək;
- vergi orqanlarında hüquqi və ya fiziki şəxs kimi uçota durmaq;
- gəlir və vergitutma obyektlərinin uçotunu aparmaq;
- ✓ Həmsi

**385.** vergi ödəyicilərin hüquqları

- artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;
- qanunla müəyyən edilmiş vergi güzəştlərindən istifadə etmək və s.
- ✓ həmsi
- vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;
- qüvvədə olan normativ hüquqi aktlar haqqında, özlərinin hüquq və vəzifələri, vergi orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri haqqında yazılı izahatlar almaq;

**386.** Vergi ödəyicilərinin aşağıdakı hüquqları vardır:

- vergi orqanlarına qanunvericilikdə nəzərdə tutulan müddətlərdə və qaydalarda hesabatlar təqdim etmə
- qanunla müəyyən edilmiş vergiləri ödəmək;
- vergi orqanlarında hüquqi və ya fiziki şəxs kimi uçota durmaq;
- gəlir və vergitutma obyektlərinin uçotunu aparmaq;

✓ Heç biri

387. vergi hüquq münasibətlərində aşağıdakı subyektlər iştirak edir:

✓ -hamsı

- büdcədən kənar fondların orqanları.
- maliyyə orqanları; vergi və rüsum yığan şəxslər;
- vergi ödəyicilər; vergi agentləri;
- vergi orqanları; gömrük orqanları;

388. Vergi hüquq münasibətlərinə aşağıdakılar şamil edilir:

- - vergi nəzarətinin həyata keçirilməsi prosesində yaranan münasibətlər;
- vergi və ödəmələrin müəyyən edilməsi, tətbiqi və alınması ilə əlaqədar münasibətlər
- Azərbaycan Respublikasının vergi sisteminin yaradılması və təkmilləşdirilməsi ilə əlaqədar münasibətlər; respublikanın vergi siyasətinin işlənib hazırlanması ilə əlaqədar münasibətlər;
- ✓ hamsı
- vergi orqanlarının aktlarından, həmin orqanların vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsi prosesində yaranan münasibətlər; vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinin məsuliyyəti ilə əlaqədar münasibətlər

389. vergi haqqında qanunların geriye şamil edilməməsi

- Qəbul olunmuş qanun özündən əvvəlki qanunların tənzim etdiyi münasibətlərə tətbiq edilməməlidir.
- Azərbaycan Respublikası Konstitusiyasının 81 və 94-cü maddələrinə əsasən, vergilər haqqında qanunların qəbulu, onlara əlavə və dəyişikliklər qanunverici orqan kimi yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilə bilər.
- vergilər vergi ödəyicilərin siyasi, ideoloji, etnik, konfessional və digər xüsusiyyətlərinə görə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.
- ✓ Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin VII hissəsinə görə yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriye şamil edilir
- qanunlarda verginin bütün əsas elementlərinin müəyyən edilməsi ilə təmin edilir. Vergi qanunvericiliyi elə tərzdə formalaşdırılmalıdır ki, hər bir vergi ödəyici hansı vergiləri hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilmiş olsun.

390. Vergiqoyulmanın ümumiliyi nədir

- Qəbul olunmuş qanun özündən əvvəlki qanunların tənzim etdiyi münasibətlərə tətbiq edilməməlidir.
- Azərbaycan Respublikası Konstitusiyasının 81 və 94-cü maddələrinə əsasən, vergilər haqqında qanunların qəbulu, onlara əlavə və dəyişikliklər qanunverici orqan kimi yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilə bilər.
- vergilər vergi ödəyicilərin siyasi, ideoloji, etnik, konfessional və digər xüsusiyyətlərinə görə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz
- ✓ hər bir kəs heç bir istisna olmadan qanunla müəyyən edilmiş vergi və rüsumları ödəməlidir.
- qanunlarda verginin bütün əsas elementlərinin müəyyən edilməsi ilə təmin edilir. Vergi qanunvericiliyi elə tərzdə formalaşdırılmalıdır ki, hər bir vergi ödəyici hansı vergiləri hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilmiş olsun.

391. vergi hüququnun prinsiplərini göstər

- vergi və ödəmələr haqqında Azərbaycan Respublikası qanunları və normaları beynəlxalq qanun və normalara zidd olarsa, beynəlxalq qanun və normaların üstünlüyü prinsipi.
- vergi haqqında qanunların geriye şamil edilməməsi;
- dövlət maraqları ilə vergi hüquq münasibəti iştirakçılarının mənafelərinin uzlaşması;
- ✓ Hamsı
- hər kəsin öz gəlirindən eyni növ vergiyə bir dəfədən artıq cəlb edilməsinin yol verilməzliyi prinsipi;

392. vergi hüququnun prinsiplərini göstər

- vergiqoyulmanın ümumiliyi prinsipi;
- vergilərin iqtisadi cəhətdən əsaslandırılması prinsipi; vergi alınmasının bərabərliyi prinsipi;
- konstitusion hüquq və azadlıqların həyata keçirilməsinə maneəçilik törədən vergilər müəyyən edilməsinin yolverilməzliyi prinsipi;
- ✓ Hamsı
- vergi və ödəmələrin qanuniliyi prinsipi;

393. bildiriş üzrə verginin ödənilməsi nəyi göstərir

- verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənnamə təqdim edilməsini nəzərdə tutur.
- ✓ vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsidir.
- vergi obyektin zahirə əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.
- Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir.
- müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur

**394.** kadastr üsulu ilə verginin ödənilməsi nəyi göstərir

- verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənnamə təqdim edilməsini nəzərdə tutur.
- ✓ vergi obyektin zahirə əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.
- vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsidir.
- Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir.
- müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur

**395.** gəlir mənbəyində verginin ödənilməsi nəyi göstərir

- verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənnamə təqdim edilməsini nəzərdə tutur.
- ✓ - müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur
- vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsidir.
- Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir.
- vergi obyektin zahirə əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.

**396.** Deklarativ üsulla nəyi göstərir

- müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur
- ✓ verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənnamə təqdim edilməsini nəzərdə tutur.
- vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsidir.
- Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir
- vergi obyektin zahirə əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.

**397.** Verginin ödənilməsinin üsullarını göstər:

- deklarativ üsulla verginin ödənilməsi
- ✓ hamsı
- kadastr üsulu ilə verginin ödənilməsi;
- bildiriş üzrə verginin ödənilməsi.
- gəlir mənbəyində verginin ödənilməsi;

**398.** verginin ödənilməsi qaydasına göstər

- verginin büdcəyə, yaxud büdcədən kənar fonda istiqamətləndirilməsi;
- ✓ hamsı
- ödəmə mexanizmi.;
- verginin ödənilməsi faktı üzərində nəzarət.
- vergi vəsaitlərinin vəziyyəti (birqayda olaraq Azərbaycan Respublikasında vkrqilər milli pul vahidi olan manatla ödənilməlidir);

**399.** Vergi dərəcələrinin hansı növü vardır:

- vergi elementi
- ✓ sabit pul məbləğində vergi dərəcələri; faiz dərəcələri (advalor dərəcə).
- vergi faizi
- vergi vahidi
- vergi predmetinin

- 400.** Heç kəs qanunla göstərilmiş həcmdə əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilinməz” hesab edilir ?
- Mülkü hüquq
  - ✓ Konstitusiyə hüquq
  - Beynəlxalq hüquq
  - Vergi hüququ
  - Təbii hüquq
- 401.** Vergilərin və digər məcburi dövlət ödənişlərinin tam həcmdə və vaxtında ödənilməsi öhdəliyi aşağıdakılardan hansında təsbit olunmuşdur?
- Mülki Məcəllədə
  - ✓ Konstitusiyada
  - Cinayət Məcəlləsində
  - Konstitusiyə qanununda
  - Vergi Məcəlləsində
- 402.** Aşağıdakılardan hansı vergi hüquq münasibətlərinin subyekti deyil?
- vergi ödəyiciləri
  - ✓ ədliyyə orqanları
  - vergilərin ödənilməsi ilə əlaqəli şəxslər
  - bələdiyyə orqanları
  - dövlət orqanları
- 403.** İerarxiya üzrə vergi hüququnun ali qanunvericilik aktı hansıdır?
- ikiqat verqitutma haqqında qanun
  - ✓ Azərbaycan Respublikasının konstitusiyası
  - mənfəət vergisi haqqında qanun
  - Azərbaycan Respublikasının Vergi Məcəlləsi
  - əlavə dəyər vergisi haqqında qanun
- 404.** Vergi hüququ ilə bağlı olan hansı akt 11.07.2000-ci ildə qəbul olunmuş və 01.01.2001-ci il tarixində qüvvəyə minmişdir?
- ikiqat verqitutma haqqında qanun
  - ✓ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
  - əlavə dəyər vergisi haqqında qanun
  - mənfəət vergisi haqqında qanun
  - Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 405.** Konstitusiyanın 73-cü maddəsinə əsasən?
- “vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
  - ✓ “qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
  - “qanunla təyin edilmiş dövlət rüsumlarını tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
  - “qanunla təyin edilmiş vergiləri vaxtında ödəmək hər kəsin borcudur”
  - “qanunla dövlət rüsumlarını tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- 406.** Vergi hüququnun aşağıdakı fərqləndirici cəhəti düzgün deyil?
- vergi hüququ mülkiyyətli subyektlərin ümumi icbari davranış qaydalarını və vəzifəli şəxslər üçün səlahiyyətverici müddəaları birləşdirən normalar sistemidir
  - ✓ vergi hüququ maliyyə sistemini müəyyən edən hüquq normaları sistemidir
  - vergi hüququ vergi ödəmələrinin müəyyən edilməsi və alınması üzrə ictimai münasibətləri tənzimləyir
  - vergi hüququ fiziki və hüquqi şəxslərin öhdəliklərini müəyyən edir
  - vergi hüququ predmetli institutdur
- 407.** Vergi hüququnun predmetini təşkil edən ictimai münasibətlərə aşağıdakı aid deyil?

- dövlət və yerli büdcələrə daxil olan vergi və vergi xarakterli digər ödəmələrin müəyyən edilməsi prosesində yaranan münasibətlər
- ✓ pul münasibətlərinin tənzimlənməsi zəmnən yaranan münasibətlər
- vergi nəzarətinin həyata keçirilməsində yaranan münasibətlər
- vergilərin hesablanması və tutulması prosesində yaranan münasibətlər
- vergi və vergi xarakterli ödəmələrin tətbiqi ilə əlaqədar olan münasibətlər

**408.** Hansı hallarda ƏDV sıfır (0) dərəcə ilə tutulur:

- xarici ölkələrin diplomatik və analoci nümayəndəliklərinin rəsmi istifadəsi, habelə bunların diplomatik, inzibati və texniki işçilərinin, habelə onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlər;
- ✓ Həmsi
- beynəlxalq yük və sərnişinlərin daşınması,
- beynəlxalq uçuşlar üçün işlədilən yanacaq-sürtkü materiallarının və digər texniki əşyaların təqdim edilməsi ilə bağlı olan nəqliyyat xidmətləri və ya digər xidmətlərin göstərilməsi və s.
- xaricdən alınan əvəzsiz maliyyə yardımları (qarntlar) hesabına malların alınması, işlərin görülməsi, xidmətlərin göstərilməsi və bunların idxalı;

**409.** Vergi Məcəlləsinin 7-ci maddəsində nə göstərilir

- fiziki şəxslərdən gəlir vergisi;
- ✓ Naxçıvan MR-da tutulan vergilər
- - əlavə dəyər vergisi; aksizlər;
- - hüquqi şəxslərdən əmlak vergisi
- hüquqi yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

**410.** göstərilənlərdən hansı ümumdövlət vergisi deyil

- fiziki şəxslərdən gəlir vergisi;
- ✓ reklam vergisi;
- əlavə dəyər vergisi; aksizlər;
- hüquqi şəxslərdən əmlak vergisi;
- hüquqi şəxslərdən mənfəət vergisi;

**411.** göstərilənlərdən hansı ümumdövlət vergisi deyil

- fiziki şəxslərdən gəlir vergisi;
- ✓ hüquqi yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- hüquqi şəxslərdən əmlak vergisi;
- heç biri
- əlavə dəyər vergisi; aksizlər;

**412.** göstərilənlərdən hansı yerli vergi deyil

- fiziki şəxslərdən torpaq vergisi;
- ✓ - sadələşdirilmiş sistem üzrə vergi;
- - reklam vergisi;
- - yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- - fiziki şəxslərdən əmlak vergisi;

**413.** Azərbaycan Respublikası Vergi Məcəlləsinin 6-cı maddəsinə əsasən ümumdövlət vergilərinə aşağıdakılar aiddir:

- fiziki şəxslərdən gəlir vergisi; hüquqi şəxslərdən mənfəət vergisi;
- ✓ hamsı
- hüquqi şəxslərdən torpaq vergisi; yol vergisi;
- rüsum ödəmələri; sadələşdirilmiş sistem üzrə vergi; mədən vergisi.
- əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərdən əmlak vergisi;

**414.** yığımlar nədir

|             |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     |
|-------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|             | <ul style="list-style-type: none"> <li>• qanunla müəyyən edilmiş həcməldə və müddətlərdə hüquqi və fiziki şəxslərin gəlirlərindən dövlət büdcəsinə alınan ümumməcburi, fərdi-əvəzsiz pul ödəməsidir.</li> <li>✓ vergi olmayıb, müəyyən hüquqdan istifadə etməyə və ya fəaliyyət göstərmək hüququ əldə etməyə görə alınan əvəzli ödəmədir.</li> <li>• - hər hansı bir şəxs tərəfindən müvafiq dövlət orqanlarına müraciət olunduqda birdəfəlik ödənilən əvəzli ödəmədir</li> <li>• - Heç biri</li> <li>• - vergiyə məxsus hüquqi əlamətlər olmayan məcburi ödəmədir.</li> </ul>                      |
| <b>415.</b> | <p>rüsumlar nədir</p> <ul style="list-style-type: none"> <li>• - vergiyə məxsus hüquqi əlamətlər olmayan məcburi ödəmədir.</li> <li>• qanunla müəyyən edilmiş həcməldə və müddətlərdə hüquqi və fiziki şəxslərin gəlirlərindən dövlət büdcəsinə alınan ümumməcburi, fərdi-əvəzsiz pul ödəməsidir.</li> <li>• vergi olmayıb, müəyyən hüquqdan istifadə etməyə və ya fəaliyyət göstərmək hüququ əldə etməyə görə alınan əvəzli ödəmədir</li> <li>✓ - Heç biri</li> <li>• - hər hansı bir şəxs tərəfindən müvafiq dövlət orqanlarına müraciət olunduqda birdəfəlik ödənilən əvəzli ödəmədir</li> </ul> |
| <b>416.</b> | <p>Vergi hüquq münasibətlərinin subyekti deyil</p> <ul style="list-style-type: none"> <li>• bələdiyyə orqanları</li> <li>• vergilərin ödənilməsi ilə əlaqədar şəxslər</li> <li>• bələdiyyələr</li> <li>• yerli özünü idarəetmə</li> <li>✓ ədliyyə orqanları</li> </ul>                                                                                                                                                                                                                                                                                                                              |
| <b>417.</b> | <p>Vergi məəcəlləsi neçənci ildə qəbul edilib</p> <ul style="list-style-type: none"> <li>• 1 yanvar 2001-ci il</li> <li>• 1 yanvar 2000 ci il</li> <li>• 11 iyul 2001-ci il</li> <li>✓ 11 iyul 2000-ci il</li> <li>• 12 dekabr 2000-ci il</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                |
| <b>418.</b> | <p>AR Vergilər nazirliyinin funksiyaları</p> <ul style="list-style-type: none"> <li>• yerli hakimiyyət orqanları və digər təşkilatlar tərəfindən qəbul olunmuş və vergi qoymaya aid olan aktlara nəzarət</li> <li>• beynəlxalq maliyyə və vergi təşkilatları ilə əməkdaşlıq</li> <li>• vergi qanunvericiliyinin tətbiqinə dair təlimatlar, metodik göstərişlər və digər sənədlə işləyib hazırlamaq və nəşr etmək</li> <li>• analitik və statistis fəaliyyət</li> <li>✓ hamsı</li> </ul>                                                                                                             |
| <b>419.</b> | <p>Vergi siyasətinin əsas məqsədləri</p> <ul style="list-style-type: none"> <li>• tənzimləmə, stimullaşdırma;</li> <li>• stimullaşdırma, vergi qoyma;</li> <li>• fiskal, büdcəyə pul vəsaitinin yığılması;</li> <li>✓ fiskal, tənzimləmə, nəzarət;</li> <li>• vergi qoyma; nəzarət;</li> </ul>                                                                                                                                                                                                                                                                                                      |
| <b>420.</b> | <p>Vergi hüququ hansı iqtisadi hüquq sahəsinin institutu hesab edilir?</p> <ul style="list-style-type: none"> <li>• büdcə hüququnun</li> <li>• təsərrüfat hüququnun</li> <li>• mülki hüququn</li> <li>✓ maliyyə hüququnun</li> <li>• inzibati hüququn</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                    |
| <b>421.</b> | <p>Manat nə vaxtdan ölkənin yeganə ödəniş vasitəsi olub?</p> <ul style="list-style-type: none"> <li>• 2006-ci il yanvarın 8 –dən</li> <li>✓ 1999-cu il yanvarın 1-dən</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                                                                    |

- 1994-cü il yanvarın 1-dən
- 1992-ci il yanvarın 1-dən
- 2001-ci il yanvarın 8-dən

422. Azərbaycan Respublikasının Bank və Bank fəaliyyəti haqqında qanun nə vaxt qəbul edilib.

- 31 yanvar 2001-ci il
- 10 iyun 1997-ci il
- 5 yanvar 2000 ci il
- 10 iyun 2001-ci il
- ✓ 14 iyun 1996-ci il

423. Azərbaycan Respublikasının Milli Bank haqqında qanun nə vaxt qəbul edilib.

- 5 yanvar 2000 ci il
- 14 iyun 1996-ci il
- 31 yanvar 2001-ci il
- 10 iyun 2001-ci il
- ✓ 10 iyun 1996-ci il

424. Bankların hüquqi vəziyyəti hansılardır

- Banklar təftişə həyata keçirir
- Banklar yoxlamaları həyata keçirir
- Banklar cərimə etmə həyata keçirir
- ✓ dövlət idarəçilik orqanları və nəzarət orqanları kimi; sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxs kimi
- Banklar audit səlahiyyətlərini həyata keçirir

425. Hər bir hesablaşmanın sonu nə ilə nəticələnir?

- bank hesablaşması ilə;
- bank xidmətləri təqdim edilməsi ilə;
- ✓ ödənişlə;
- naqdsız hesablaşma ilə;
- hesablaşmaların ümumi rejimini müəyyən etməklə

426. Banklar hansı təşkilatlarda tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilərlər?

- nəqliyyat;
- tikinti;
- kommersiya
- qeyri-hökumət təşkilatları;
- ✓ sığorta;

427. Bank hüququnun müstəqil hüquq sahəsi kimi ayırmaq üçün nəyi müəyyən etmək lazımdır?

- metodunu, konsepsiyasını;
- qanunvericilik sahəsini
- predmetini, qanunvericilik sahəsini;
- heç bir hüquq sahəsindən asılılı olmaması;
- ✓ predmetini, metodunu;

428. Aşağıdakılardan hansı Mərkəzi Bankın funksiyası deyil?

- bank sisteminə nəzarəti həyata keçirir
- valyuta tənzimini həyata keçirir, beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır bank sisteminə nəzarəti həyata keçirir
- ✓ dövlət büdcəsinin layihəsini tərtib edir
- manatın məzənnəsinə mütəmadi olaraq nəzarət edir
- dövlətin pul və valyuta siyasətini müəyyən edir

429. Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?
- qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi
  - ✓ dövlət əmlakının reystrı ilə bağlı zəruri bazanı formalaşdırmaq
  - qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
  - kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi
  - maliyyə müşaviri, maliyyə agentı və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
430. Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?
- tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
  - ✓ dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün pul vəsaitlərin təmərküzləşdirilməsi
  - ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması
  - fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması
  - klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi
431. Bank hüquq münasibətlərinin yaranmasına səbəb kimi aşağıdakılardan hansı çıxış edə bilməz?
- məcburi ehtiyatın yaradılması
  - ✓ əmanət yerləşdirməyə məcburetmə
  - zərər vurulması
  - müqavilə və ya birtərəfli əqd
  - lisenziyanın verilməsi və onun geri götürülməsi
432. Bank əməliyyatları xüsusiyyətinə görə bank hüquq münasibəti deyil?
- passiv bank əməliyyatları
  - ✓ direktiv bank əməliyyatları
  - yardımçı bank əməliyyatları
  - aktiv bank əməliyyatları
  - vasitəçi bank əməliyyatları
433. Subyektlər baxımından aşağıdakı bank hüquq münasibətləri mövcud deyil?
- bank və müştəri arasında
  - ✓ Mərkəzi Bank ilə sahibkar arasında
  - Mərkəzi Bank ilə hökumət arasında
  - bank əməliyyatının həyata keçirilməsi ilə əlaqədar olaraq iki bank arasında
  - Mərkəzi Bank və banklar arasında
434. Bankların formaları özlərini əsasən hər bir ölkənin iqtisadi sisteminin əsas həlqələrindən biri olan ..... sistemində biruzə verir?
- maliyyə sistemində
  - ✓ bank sistemində
  - valyuta sistemində
  - sığorta sistemində
  - kredit sistemində
435. Milli Bankın aşağıdakı funksiyaları var
- analitik və statistis fəaliyyət
  - ✓ Tənzimləyici və nəzarət
  - beynəlxalq maliyyə və vergi təşkilatları ilə əməkdaşlıq
  - hamsı
  - yerli hakimiyyət orqanları və digər təşkilatlar tərəfindən qəbul olunmuş və vergi qoymaya aid olan aktlara nəzarət
436. Valyuta tənzimi haqqında” qanun neçənci ildə təsdiq edilib
- 31 yanvar 2001-ci il
  - ✓ 21 oktyabr 1994- cü il

- 14 iyun 1996-cı il
- 10 iyun 2001-ci il
- 10 iyun 1996-cı il

**437.** AR-nın ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilib?

- Valyuta haqqında qanunla
- ✓ Konstitusiyaya ilə
- Vergi məəcəlləsi ilə
- Pul haqqında Konstitusiyaya qanunu ilə
- Bank haqqında qanunla

**438.** Mərkəzi Banka pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ hansı aktla müəyyən edilib?

- Banklar haqqında qanunla
- ✓ Konstitusiyaya ilə
- Maliyyə haqqında qanunla
- Pul haqqında qanunla
- Mərkəzi Bank haqqında qanunla

**439.** Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mənfəətindən vergi tutulmayan bank hansıdır?

- Xalq Bank
- ✓ Mərkəzi Bank
- Royal Bank
- Bank Standart
- Texnika Bank

**440.** Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ hansı banka məxsusdur?

- Xalq Banka
- ✓ Mərkəzi Banka
- Texnika Banka
- Bank Standarta
- Royal Banka

**441.** Aşağıdakılardan hansı bank hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi akt deyil?

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ✓ “Dövlət büdcəsi haqqında qanun”
- Mərkəzi Bankın qəbul edilmiş normativ aktları
- Kredit İttifaqları” haqqında qanun
- Azərbaycan Respublikasının Konstitusiyası

**442.** Bank fəaliyyəti göstərilməsi üçün xüsusi razılıq (lisenziyanın) verilməsi səlahiyyəti olan orqan hansıdır?

- ✓ Azərbaycan Respublikasının Mərkəzi Bankı
- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- Azərbaycan Respublikasının Prezidenti
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

**443.** İxtisaslaşmış bankların güclü inkişafı əsasən müşahidə olunmuşdur

- XXI əsrin ikinci yarısından sonra
- XIX əsrin ikinci yarısından sonra
- XVII əsrin ikinci yarısından sonra
- ✓ XX əsrin ikinci yarısından sonra
- XVIII əsrin ikinci yarısından sonra

444. Universal banklar ...?
- bütün növ sığorta xidmətləri göstərmək hüququna malikdirlər
  - bütün növ akkreditiv xidmətləri göstərmək hüququna malikdirlər
  - bütün növ məsləhət xidmətləri göstərmək hüququna malikdirlər
  - kredit xidmətləri göstərmək hüququna malikdirlər
  - ✓ bütün növ bank xidmətləri göstərmək hüququna malikdirlər
445. Bank sisteminin ikinci pilləsində çıxış edən kommersiya bankları özünəməxsus xüsusiyyətləri ilə seçilən iqtisadi təşkilatları olub bölünür?
- yerli və xarici banklara
  - dövlət və özəl banklara
  - mərkəzi və kommersiya banklarına
  - ✓ universal və ixtisaslaşmış banklara
  - kiçik və iri banklara
446. Bankların iqtisadi məzmununa görə aşağıdakı təsnifat qrupu yoxdur?
- bank müəssisə kimi
  - ✓ bank təmsilçi müəssisə kimi
  - bank vasitəçi müəssisə kimi
  - bank birjanın agentləri kimi
  - bank ticarət müəssisəsi kimi
447. «Kredit ittifaqları haqqında» qanunun 3-cü maddəsində öz əksini tapmış kredit ittifaqlarının fəaliyyətinin əsas prinsiplərinə aşağıdakılardan hansı daxil deyil?
- üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;
  - ✓ payların həcmindən asılı olaraq üzvlərin hüquqi qeyri-bərabərliyi;
  - kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;
  - əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;
  - şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;
448. Bankların idarə edilməsində aşağıdakı orqanlardan hansı iştirak edir? 1. bankın idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı 2. bankın idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası 3. bankda audit işini təşkil edən Audit Komitəsi 4. bankın məsul icra orqanı olan İdarə Heyəti
- 1,2
  - ✓ hamısı
  - 1,3
  - 2,4
  - 1,4
449. Banklar aşağıdakı hansı fəaliyyət növü ilə (Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə) məşğul ola bilməzlər?
- kreditlərin (təminatlı və (və ya) təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, faktoring, lizinq xidmətləri və digər kreditləşdirmə növlərinin həyata keçirilməsi;
  - ✓ manatın xarici valyutalara nisbətə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
  - klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;
  - ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması;
  - fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması;
450. Qüvvədə olan qanunvericilik hansı əməliyyatların valyuta əməliyyatlarına aid edilməsini müəyyən edir
- hamısı
  - valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir;
  - ✓ qeyri-rezidentlərin iştirakı ilə aparılan bütün əməliyyatlar
  - baş vermiş nöqsanların aradan qaldırılması üçün valyuta nəzarəti orqanlarının tələblərini yerinə yetirmək və
  - Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavi və sahəsini və qaydasını müəyyən edir;

451. «Valyuta tənizimi haqqında» Qanuna əsasən cari əməliyyatlara göstərilənlərdən hansı aiddir:
- malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici respublikaya və ya respublikadan köçürülməsi;
  - ✓ hamsı
  - əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və s. gəlirlərin respublikaya və ya respublikadan kənara köçürülməsi;
  - respublikaya və ya respublikadan kənara qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, pensiya, aliment və miras məbləğlərinin köçürülməsi.
  - 180 gündən artıq olmayan müddətə maliyyə kreditərinin alınması və verilməsi;
452. Aşağıdakı Banklardan hansı dövlətin müstəsna mülkiyyəti hesab olunur?
- Xalq Bank
  - ✓ Mərkəzi Bank
  - Dünya Bankı
  - Kapital Bank
  - Beynəlxalq Bank
453. Manatın Milli pul vahidliyi təsbit olunub?
- Mərkəzi Bank haqqında qanunda
  - ✓ Konstitusiyada
  - Valyuta haqqında qanunda
  - Pul haqqında Preziden fərmanında
  - Banklar haqqında qanunda
454. Manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur?
- 2006-cı il yanvarın 1-dən
  - ✓ 1992-ci il yanvarın 1-dən
  - 1993-cü il yanvarın 1-dən
  - 2004-cü il yanvarın 1-dən
  - 1995-ci il yanvarın 1-dən
455. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanun nə vaxt qəbul edilib?
- 1991-ci ildə
  - ✓ 1992-ci ildə
  - 1989-cu ildə
  - 2002-ci ildə
  - 1994-cü ildə
456. Mülkiyyət formasına görə aşağıdakı bank təsnifat qrupuna daxil deyil?
- dövlətlərarası banklar
  - ✓ hökumət bankları
  - dövlətin iştirakı olan banklar
  - kooperativ banklar
  - bələdiyyə və kommunal
457. Kommersiya banklarının təsnifat qrupuna daxil deyil?
- ipoteka bankları
  - ✓ vasitəçi banklar
  - əmanət bankları
  - kooperativ banklar
  - investisiya bankları
458. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən pul emissiyasını həyata keçirir?

- Xalq Bank
- ✓ Mərkəzi Bank
- Texnika Bank
- Bank Standart
- Royal Bank

459. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin ikinci pilləsi hesab edilir?

- Mərkəzi Bank
- ✓ Kommersiya bankları
- Kredit təşkilatları
- Lizinq kompaniyaları
- Milli Bank

460. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin birinci pilləsi hesab edilir?

- Xalq Bank
- ✓ Mərkəzi Bank
- Royal Bank
- Bank Standart
- Texnika Bank

461. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sistemi .....?

- üç pilləlidir
- ✓ iki pilləlidir
- dörd pilləlidir
- pilləsizdir
- bir pilləlidir

462. Banklar aşağıdakı sahədə fəaliyyət göstərir?

- broker fəaliyyəti sahəsində
- ✓ mübadilə sahəsində
- istehsal sahəsində
- istehsalatda
- konsaltinq sahəsində

463. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə aşağıdakı normativ akt daxil deyil?

- Azərbaycan Respublikasının Konstitusiyası
- «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının qanun
- ✓ Azərbaycan Respublikasının Hava Məcəlləsi
- Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
- «Aqrar islahatların əsasları haqqında» qanun

464. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında” əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin funksiyası deyil?

- tabeliyində olan idarə və təşkilatların fəaliyyətinə öz səlahiyyətləri çərçivəsində köməklik göstərmək və nəzarət etmək
- ✓ kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin regional tarazlığın təmin olunması tədbirlərini həyata keçirmək
- dövlət bitki mühafizə və bitki karantini xidmətlərini təşkil edir və dövlət fitosanitar nəzarətini həyata keçirmək
- suvarılan torpaqların və kənd təsərrüfatının su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək
- öz səlahiyyətləri hüddurlarında kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirmək

465. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında” əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin vəzifəsi deyil?

- kənd təsərrüfatı sahəsində dövlət siyasətinin formalaşdırılmasının və həyata keçirilməsinin təmin edilməsi
- ✓ kənd təsərrüfatı sahəsində istehsalın təşkili və həyata keçirilməsi

- kənd təsərrüfatının texnika, maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara olan tələbatın təhlil edilməsi və proqnozlaşdırılması
- kənd təsərrüfatı sahəsində iqtisadi islahatların həyata keçirilməsinin təmin edilməsi
- ölkədə aqrar islahatının həyata keçirilməsində yerli və rayon aqrar islahatı komissiyalarına əməli köməklik göstərilməsi

**466.** «Kəndli (fermer) təsərrüfatı haqqında» qanuna əsasən kəndli təsərrüfatı yaratmaq hüququna malikdir?

- 18 yaşına çatmış fəaliyyət qabiliyyətli bütün vətəndaşlar və vətəndaşlığı olmayanlar
- ✓ 18 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
- fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün hüquqi şəxsləri
- 16 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
- hüquq qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları

**467.** Torpaq icarəsi müqaviləsi qanunvericilikdə müəyyən edilmiş qaydada kim tərəfdən dövlət qeydiyyatına alınır?

- müvafiq qanunverici orqanı tərəfindən
- ✓ müvafiq icra hakimiyyəti orqanı tərəfindən
- icarə münasibətlərinə daxil olan icarəçi tərəfindən
- icarə münasibətlərinə daxil olan icarədar tərəfindən
- müvafiq məhkəmələr tərəfindən

**468.** Qanunvericilikdə torpaq bazarında əqdlərin belə bir növü yoxdur?

- torpaq sahələrinin alqı-satqısı
- ✓ torpaq sahələrinin statusunun dəyişdirilməsi
- torpaq sahələrinin bağışlanması
- torpaq sahələrinin rentası
- torpaq sahələrinin nizamnamə fonduna verilməsi

**469.** Qanunvericiliyə əsasən torpaq bazarının obyektləri ola bilər?

- Azərbaycan Respublikasına məxsus olan torpaq sahələri
- ✓ yalnız Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyatı alınmış torpaq sahələri
- Azərbaycan Respublikasının kənd təsərrüfatına yararlı torpaq sahələri
- Azərbaycan Respublikasının işğal altında olan torpaq sahələri
- Azərbaycan Respublikasının perimetrinə daxil olan torpaq sahələri

**470.** Torpaq xüsusi mülkiyyətinə verilə bilər?

- Azərbaycan Respublikasının fiziki şəxslərinə
- ✓ Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə
- Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslərə
- Xarici ölkələrin vətəndaşlarına və hüquqi şəxslərinə
- Azərbaycan Respublikasının hüquqi şəxslərinə

**471.** “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı”nda aşağıdakı istiqamətdə tədbirlər nəzərdə tutulmamışdır?

- aqrar sahədə əmlakın özəlləşdirilməsinin başa çatdırılması
- ✓ istehsal infrastrukturunun təkmilləşdirilməsi
- kəndin sosial inkişafı
- torpaq islahatının başa çatdırılması
- aqrar sahədə sahibkarlığın inkişafına dövlət yardımı

**472.** Aqrar bazarın dövlət tənzimlənməsi aləti deyildir?

- mühüm kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması
- ✓ bank işinin təkmilləşdirilməsi
- sığorta işinin təkmilləşdirilməsi
- maliyyə - kredit müəssisələrinin işinin aqrar bazarın tələbatına uyğunlaşdırılması

- əmtəə istehsalçılarının xarici bazarın zərərli təsirindən qorunması və təminatlı daxili bazarın yaradılması

**473.** Aqrar sektora dövlət himayəsi tədbiri deyil?

- aqrar bölməyə investisiya qoyuluşunun stimullaşdırılması
- ✓ regionlar üzrə tarazlığın təmin edilməsi
- kənd təsərrüfatı maşınlarının və digər maddi – texniki vasitələrin istehsal bazasının yaradılması
- işğal altından azad edilmiş ərazilərdə aqrar – sənaye kompleksinin bərpa və inkişaf etdirilməsi
- məqsədli dövlət proqramları əsasında meliorasiya və irriqasiya işlərinin aparılması

**474.** Aqrar sektorda çoxnövlü təsərrüfat formalarına aid deyil?

- xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer) təsərrüfatları
- ✓ kənd təsərrüfatı məhsulları istehsalı asossasiyaları
- şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri
- şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri
- dövlət kənd təsərrüfatı istehsalı müəssisələri

**475.** Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin aşağıdakı mülkiyyət formalarına əsaslanması nəzərdə tutulmuşdur?

- fərdi mülkiyyət, korporativ mülkiyyət, ailə mülkiyyət
- ✓ dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət
- aqrar mülkiyyəti, sənaye mülkiyyəti, tikinti mülkiyyət
- dövlət mülkiyyəti, səhmdar mülkiyyəti, təsərrüfat mülkiyyət
- ictimai mülkiyyət, kollektiv mülkiyyət, xüsusi mülkiyyət

**476.** Aqrar sahədə aparılan islahatın məqsədini, vəzifələrini, əsas istiqamətlərini və prinsiplərini müəyyən edən normativ akt hansıdır?

- Azərbaycan Respublikasının Konstitusiyası
- ✓ “Aqrar islahatının əsasları haqqında” qanun
- Kəndli-fermer təsərrüfatı haqqında”qanun
- ”Sovxoz və kolxozların islahatları haqqında” qanun
- “Torpaq islahatı hqqında” qanun

**477.** Aqrar hüququnun əsas mənbəyi kimi Azərbaycan Respublikası Konsti-tu-si-ya-sının normalarının aqrar münasibətlərin hüquqi tənzimlənməsi sahəsində aşağıdakı təsnifat qrupu yoxdur?

- bütün ölkə çərçivəsində aqrar sahibkarlıq və digər iqtisadi fəaliyyət sahəsində vahid iqtisadi məkan
- ✓ aqrar sahədə iqtisadi fəaliyyətin integrasiyasının təmin edilməsi və iqtisadi təhlükəsizlik
- aqrar sənaye istehsalı sahəsində sahibkarlıq və digər iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi
- bazar aqrar iqtisadiyyatının formalaşmasının lazımı şəraiti kimi inhisarçı fəaliyyətin məhdudlaşdırılması və azad rəqabət
- aqrar sahibkarlıq sahəsində vətəndaşların hüquq və azadlıqları və ya kənd təsərrüfatı kommersiya təşkilatlarının və sahibkarların hüquqi vəziyyəti

**478.** Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini digər müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əla-qəli surətdə həyata keçirir və tabedir...?

- Azərbaycan Respublikası Milli Məclisinə
- ✓ Azərbaycan Respublikası Nazirlər Kabinetinə
- Azərbaycan Respublikası Ali Məhkəməsinə
- Bakı Şəhər İcra Hakimiyyətinə
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinə

**479.** “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə əsasən bu nazirlik...?

- ✓ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırən və həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır
- kənd təsərrüfatı sahəsində bələdiyyə idarəetməsini həyata keçirən icra hakimiyyət orqanıdır
- kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırən və həyata keçirən
- kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırən və həyata keçirən məhkəmə hakimiyyəti orqanıdır
- kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırən və həyata keçirən Nazirlər Kabinetinin şöbəsidir

- 480.** Kənd təsərrüfatı istehsalı sahəsində dövlət idarəetməsini həyata keçirən xüsusi icra hakimiyyəti orqanı hansıdır?
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
  - ✓ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
  - Azərbaycan Respublikası Aqrar İslahatlar Komissiyası
  - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
  - Azərbaycan Respublikası Nazirlər Kabineti
- 481.** «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» Azərbaycan Respublikası Hökumətinin ərzaq təhlükəsizliyi sahəsindəki..?
- dövlət büdcəsi öhdəliyini təşkil edir
  - dövlət quruluşunu təmin edir
  - xarici öhdəliklərini müəyyən edir
  - ✓ öhdəlik və məqsədlərini əhatə edir
  - səlahiyyətlərini əhatə edir
- 482.** «Sovxoz və kolxozların islahatı haqqında» qanunda aşağıdakı təşkilati-hüquqi formada təsərrüfatçılıq subyekti nəzərdə tutulmamışdır?
- məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən kooperativlər
  - fərdi müəssisə formasında fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatları
  - ✓ transmilli korporasiyalar
  - dövlət kənd təsərrüfatı istehsalı müəssisələri
  - səhmdar cəmiyyətləri
- 483.** Aşağıdakılardan hansı xüsusi torpaq fonduna daxil deyil?
- girov qoyulmuş və girovdan çıxarılmamış torpaqlar
  - dövriyyədən çıxarılmış və ya az qiymətli torpaqlar səviyyəsinə düşmüş kənd təsərrüfatı yerləri
  - təyinatı üzrə istifadə edilməyən bütün kateqoriyalardan olan torpaqlar
  - üzürlü səbəb olmadan , kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar bir il ərzində, qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar iki il ərzində istifadə edilmədikdə
  - ✓ dövlət mülkiyyətində olan torpaqlar
- 484.** Aşağıdakılardan hansı «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə uzunmüddətə icarəyə verildiyi müddətdir?
- ✓ on beş ildən doxsan doqquz ilədək
  - otuz ildən doxsan doqquz ilədək
  - iyirmi beş ildən doxsan ilədək
  - on ildən doxsan ilədək
  - beş ildən doxsan doqquz ilədək
- 485.** Aşağıdakılardan hansı «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə qısamüddətə icarəyə verildiyi müddətdir?
- 45 ilədək
  - 25 ilədək
  - 5 ilədək
  - ✓ 15 ilədək
  - 35 ilədək
- 486.** «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə icarəyə verilir?
- tərəflərin razılaşdığı istənilən müddətə
  - müddətsiz
  - orta müddətə və uzun müddətə
  - ✓ uzunmüddətə və qısamüddətə
  - ən azı 10 il müddətinə

487. Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi..?
- tərəflərə hüquq və vəzifələr verir
  - hüquqi sənəd sayılır
  - əqd hesab edilir
  - ✓ etibarsız sayılır
  - dövlət iradəsin ifadə edir
488. Torpaq icarə müqaviləsində aşağıdakı nəzərdə tutulmur?
- torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə
  - icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları
  - ✓ icarə müqabilində əldə olunacaq məbləğin bəşlənürülməsi mexanizmi
  - fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri
  - icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların
489. Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi mümkündür?
- icarəyəverən və icarəçi arasında notariat qaydada təsdiq edilmiş bağışlama əsasında
  - icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı əsasında
  - ✓ icarəyəverən və icarəçi arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş müqavilə əsasında
  - icarəyəverən və icarəçi arasında qarşılıqlı razılaşdırma əsasında
  - “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun əsasında
490. Torpaq bazarının tənzimlənməsində hüquqi baza hesab edilmir?
- Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
  - “Torpaq islahatı haqqında” qanun
  - Azərbaycan Respublikasının Konstitusiyası
  - “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun
  - ✓ “Dövlət nəzarəti haqqında” qanun
491. Torpaq islahatının obyektii..?
- Azərbaycan Respublikasının qəsəbə torpaq fondudur
  - Azərbaycan Respublikasının meşə torpaq fondudur
  - Azərbaycan Respublikasının kənd torpaq fondudur
  - Azərbaycan Respublikasının rayon torpaq fondudur
  - ✓ Azərbaycan Respublikasının vahid torpaq fondudur
492. Aqrar islahatın əsas prinsipi deyil?
- dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması
  - əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsulların sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi
  - islahatın aparılmasında könüllülüyn təmin edilməsi
  - ✓ iqtisadiyyatın sahəvi strukturunda aqrar sektorun payının yüksəldilməsi
  - islahatın aparılmasında sosial ədalətin təmin edilməsi
493. Aqrar islahatın əsas istiqamətlərinə aşağıdakı aid deyil?
- aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması
  - müxtəlif növlü təsərrüfatların yaradılması
  - aqrar bölmənin dövlət təminatı
  - ✓ aqrar biznesin prioritetliyinin təmin edilməsi
  - torpaq, meliorasiya və su təsərrüfatının islahatı
494. Aqrar hüququn prinsipi deyil?
- aqrar sahibkarlığın əmək fəaliyyətinin təbii iqlim şəraiti ilə üzvi əlaqəsi
  - aqrar sahibkarlığın sərbəstliyi üçün hüquqi zamanət sisteminin genişlənməsi

- aqrar hüquq münasibətləri iştirakçılarının bərabərliyi
- aqrar sahənin kompleksinin idarəçilik sisteminin demokratikləşdirilməsi
- ✓ aqrar biznesə dövlət dəstəyinin artırılması

**495.** «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» nə vaxt qəbul edilmişdir?

- 2005-ci ildə
- 2007-ci ildə
- 1991-ci ildə
- 2011-ci ildə
- ✓ 2001-ci ildə

**496.** «Kəndli (fermer) təsərrüfatı haqqında» Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul olunmuşdur?

- ✓ 1992-ci ildə
- 1994-cü ildə
- 1993-cü ildə
- 2002-ci ildə
- 1996-cı ildə

**497.** Kəndli – fermer təsərrüfatları əsasən...?

- fərdi təsərrüfat kimi formalaşır
- dövlət təsərrüfatı kimi formalaşır
- birgə təsərrüfat kimi formalaşır
- ✓ ailə təsərrüfatı kimi formalaşır
- kollektiv təsərrüfat kimi formalaşır

**498.** Qanunvericiliyə əsasən kəndli–fermer təsərrüfatlarının yaradılması...?

- 1 yolla həyata keçirilir
- 3 yolla həyata keçirilir
- yaradılması qadağandır
- 4 yolla həyata keçirilir
- ✓ 2 yolla həyata keçirilir

**499.** Azərbaycan Respublikasının ümumi torpaq fondu üzrə bütün torpaq münasibətlərinin tənzimlənməsinin əsas hüquqi bazası - «Torpaq Məcəlləsi» nə vaxt qəbul edilmişdir?

- 1994-cü ildə
- 2000-ci ildə
- 1993-cü ildə
- ✓ 1999-cu ildə
- 1996-cı ildə

**500.** Aqrar hüquq...?

- sənaye sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- tikinti sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ✓ kənd təsərrüfatı sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- nəqliyyat sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- turizm sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur